

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ihsan

SƏS


Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 006 (5237) 13 yanvar 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan sülhsevər siyasətini dünyaya bir daha bəyan edəcək

*İslam dünyasının bir parçası olan Azərbaycanda ölkə başçısının
Sərəncamı ilə 2017-ci il "İslam Həmrəyliyi İli" elan edildi*



HUMAN
RIGHTS
WATCH



13 yanvar 2017-ci il

Prezident İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin həmməruzəçilərini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Avropa Şurası Parlament Assambleyasının Monitoring

Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib. AZERTAC xəber verir ki, görüşdə Azərbaycanda gedən proseslər, siyasi, iqtisadi, humanitar və digər sahələrdə həyata keçirilən islahatlar və bu istiqamətdə atılan addımlar ətrafında geniş fikir mübadiləsi aparıldı.

"Kaspinskiye novosti" portalı Xəzəryani bölgənin media məkanını birləşdirəcək

Heşərxan vilayəti qubernatoru administrasiyasının mətbuat xidməti idarəsinin təşəbbüsü ilə yeni informasiya layihəsi - "Kaspinskiye novosti" adlı beynəlxalq informasiya portalı işə başlaşıb.

"Kaspinskiy press-sentr" Rusiya informasiya agentliyi tərəfindən həyata keçirilən bu layihənin məqsədi Xəzəryani bölgənin media məkanını birləşdirmək, vahid informasiya məkanı yaratmaq, auditorianın diqqətini Xəzəryani dövlətlərdə baş verən iqtisadi, siyasi və humanitar proseslərə və hadisələrə cəlb etmək, bu dövlətlərin xalqlarının inkişafına, onların integrasiyasının dəsteklənməsinə və feallaşmasına kömək etməkdir.

Layihənin həyata keçirilməsi gedişində dörd Xəzəryani ölkənin (Azərbaycan, İran, Qazaxıstan və Türkmenistan) hər birinin, habelə Rusyanın Xəzər sahillərində yerləşən üç regionunun (Həşərxan vilayəti, Kalmikiya və Dağıstan) məxbirleri tərəfindən hər gün bu saytın səhifələrində onlayn rejimində xəbərlər yerləşdirilməsi üçün portalın xüsusi müraciət şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Portalda "Xəbərlər" rubrikasından eləvə tematik bölmələr yaradılıb. Beləliklə, oxucular "Xəzər beşliyi" ölkələri barədə mühüm və maraqlı məlumatlar əldə edə biləcəklər. "Layihələr" bölməsində Xəzəryani ölkələrin biznes layihə-

ləri, investisiya ideyaları, müştərək məssisələri barədə materiallar yerləşdirilir. Bu informasiya işgütər adamlar, sərmayədarlar, hakimiyət orqanlarının rəhbərləri, habelə yeni fəaliyyətə başlayan sahibkarlar üçün maraqlı olacaq.

"Persona" rubrikasında Xəzəryani ölkələrdə sərhədyanı əməkdaşlıq və integrasiya ideyalarının təbliği məsələsində mühüm rol oynayan ekspertlərin, alimlərin, siyasetçilərin, ictimai təşkilatların liderlərinin, ekoloq və biznesmenlərin müsahibələri, onlardan sitatlar, müəllif məqaleləri və oçerkələr dərc ediləcək.

"Xronoqraf" bölməsi eksklüziv müəllif mətnləri, rəngli illüstrasiyalar, fotosəkillər və nadir arxiv sənədləri vasitəsilə

МЕЖДУНАРОДНЫЙ
ИНФОРМАЦИОННЫЙ ПОРТАЛ
Caspian News
Каспийские
НОВОСТИ
WWW.CASP-NEWS.RU

Проект РИА Каспийский
ПРЕСС-ЦЕНТР

Xəzəryani ölkələrin xalqlarının həyatı ilə bağlı maraqlı tarixi faktları öyrənməyə imkan verəcək. "Turizm" bölməsində Xəzəryani ölkələrin dini ziyanətgahları, mədəni və təbii baxımdan əlamətdar yerləri, bu xalqların bayramları, suvenirləri, xalq sənətləri, milli metbəxi və xalq yaradıcılığı barədə söhbət açılır.

Layihənin həyata keçirilməsi Xəzəryani dövlətlər arasında işgütər və humanitar əlaqələri möhkəmlətməyə imkan verəcək, Xəzəryani ölkələrin əraziində yeni birəgə layihələr həyata keçirilməsinə şərait yaradacaq.

Fəridə Abdullayeva
AZERTAC-in xüsusi müxbiri
Moskva

Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Zəngin tarixə və çoxeslik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də dinamik inkişaf edən Muxtar Respublikada infrastrukturun müxtəlif sahələrində irimiqyaslı layihələr həyata keçirilib, elektrik stansiyaları istismara verilib, yeni yollar çəkilib, müasir sənaye və kənd təsərrüfatı müəssisələri yaradılıb, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm ocaqları inşa olunub, nəticədə minlərlə iş yeri açılıb. Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində əsaslı abadlıq-quruculuq işləri görülüb, istirahət bağları və parklar salınıb, müasir əsləblü tikililər, milli arxitekturalı binalar ucaldılıb, tarixi memarlıq abidələri bərpa edilib. Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyəlaşməni təmin etmək tapşırılıb.

Prezident İlham Əliyev Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında qanunu təsdiq edib.

Prezident İlham Əliyev "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadlarının xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Büyük Azərbaycan şairi Molla Pənah Vəqifin 300 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Azerbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-ci il 30 dekabr tarixli 477-VQD nömrəli Qanunun tətbiqi barədə Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-ci il 30 dekabr tarixli 486-VQD nömrəli Qanunun tətbiqi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-ci il 30 dekabr tarixli 474-VQD nömrəli Qanunun tətbiqi barədə Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Azerbaycan Respublikası Dövlət Məqrasiya Xidmətinin 10 illiyi (2007-2017)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azerbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-ci il 30 dekabr tarixli 476-VQD nömrəli Qanunun tətbiqi haqqında Sərəncam imzalayıb.

Novruz Məmmədov "Ses"çiləri təbrik edib

Azərbaycanın mətbuat tarixində "Ses" qəzeti özünəməxsus yeri və rolu var. Bu qəzet müstəqil və suveren Azərbaycan uğrunda fədakarcasına mübarizə apararaq şərəfli bir yol keçmişdir". SİA-nın verdiyi məlumatə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdürü Novruz Məmmədov "facebook" sosial şəbəkəsindəki səhifəsində "Ses" qəzeti 26 illik yubileyi münasibətələ fikirlərini bildirərkən deyib.

PA rəsmisi deyib ki, həmişə və ən çətin məqamlarda da Ulu Öndər Heydər Əliyev ideallarına sədəqət nümunəsi göstərən "Ses" qəzeti bu gün də bu yolda ön sıradadır: "Tutduqları bu şərəfli və məsuliyyətli yolda "Ses" qəzeti bütün kollektivinə en xoş arzular".



Cəbhənin ön xəttində yerləşən bölmələrin hazırlığı yoxlanılıb



Müdafə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrə olub. Nazirliyin mətbuat xidmetindən AZERTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqına əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiq-

mətindəki bölmələrdə olan Müdafə Nazirliyinin rəhbərliyi üzərəz yerləşən düşmən mövqelərini müşahidə edib.

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənə qarışdırma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənova əməliyyat şəraiti bərədə məruzə edilib. Səngərlərde döyüş növbətçiliyini yoxlayan müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məsiət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ən xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımı qış ləvazimatları ilə tam təmin olunub.

Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə çay süfrəsi arxasında söhbət aparıb və nahar edib. Dövlətimizin başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə eminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərində birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin tehlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edib.



Siyasi şərhçi: "Prezidentin fikirləri Ermənistanın hansı durumda olduğunu xatırladır"

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirler Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi "...illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi" fikri mübaliğəsiz qəbul edilməlidir və edilir də. Çünkü bu bir gerçəkdir ki, Ermənistan yalnız onun-bunun əlinə baxmaqla ayaqda durur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsənov deyib. Onun sözlərinə görə, əgər xarici dəstek olmasa, yardımçılar gəlməsə Ermənistan doğrudan da bir həftə içinde çöker: "Prezident İlham Əliyev bu fikri səsləndirmək həm erməni xalqına bir daha onların hansı durumda olduğunu xatırladır, həm də illerdər Ermənistani dəstekləyən xarici qüvvələrə bir ismaric göndərir. Bu isə o deməkdir ki, erməni xalqı nəhayət ki, ayılbı döşdürü acınacaqlı durumun əsl səbəbini anlasın və Ermənistani dəstekləyən xarici qüvvələr bu bəd əmələrindən el çəksin. Hər halda Ermənistanda da ağıl başında olan adamlar yox deyil və onlar Azərbaycan Prezidentinin bu açıqlamasını yetərinə dəyərləndirə bilərlər ki, öz xalqlarını Sarkisyan rejiminin təcavüzkar siyasetinin girovluğundan azad etsinlər".

AZAL Bakı-Gəncə aviareysini bağlayıb

Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Gəncə aviareysini bağlayıb. AZERTAC məlumat verilib. Bildirilib ki, Bakı-Gəncə reysi kommersiya baxımından səmərəli olmadıqdan yanvarın 9-dan etibarən bağlanıb. Qeyd edək ki, Bakı-Gəncə reysi üzrə uçuşlar hər gün həyata keçirilirdi.



Strateji Yol Xəritəsi: İxtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək

Müflisləşmə hallarında kredit ödənişləri səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda hüquqi prosedurların və qurumların fealiyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Kiçik və orta sahibkarlıq subyektlərin müflisləşməsindən məhkəmə baxışını sürətləndirmək məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək. Bu orqan kiçik və orta sahibkarlıq subyektləri, banklar və digər kreditorlar arasında iflas məsələlərini de həll edəcək.



AZERTAC xəber verir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir. Sənəddə deyilir ki, bu məqsədlər üçün müvafiq orqanlara kiçik və orta sahibkarlıq subyektlərinin fealiyyət qabiliyyətini qiymətləndirmək, tərəflər arasında müzakirə və danışqları təşkil etmək, borcların restrukturizasiyasında kömək etmək, fealiyyət qabiliyyəti olmayan təsərrüfat subyektlərinin ləğvi və belə subyektlərə iddianın yönəldilməsi üzrə prosedurları sürtələ icra etmək hüquqları veriləcək.

Bu ixtisaslaşmış qurumlar mövcud arbitraj məhkəmələrinin (təsərrüfat məsələləri üzrə məhkəmə) bir şöbəsi kimi təşkil oluna və müflisləşmə halları üzrə təcrübə qazanmış həkimlərdən ibarət ola bilər. Belə məhkəmələrin əsas fealiyyəti, ilk növbədə, fealiyyət qabiliyyətli təsərrüfat subyektləri üçün əvvəlcədən müəyyənləşdirilmiş bərpa və restrukturizasiya sxemləri təklif etməkdən ibarət olacaq. Problemin bu formada həllinə qərar verilməsinin səbəbi coxsaylı məhkəmə işləri ilə məhkəmələrin yüklenməsinin qarşısını almaqdır. İxtisaslaşmış məhkəmələrdən, habelə fealiyyət qabiliyyəti olmayan kiçik və orta sahibkarlıq subyektlərinin cəld və səmərəli ləğvini təmin etmək üçün sade və qısa prosedurlardan istifadə ediləcək. Həm debitorlar, həm də kreditorlar problemin həlli ilə bağlı ixtisaslaşmış məhkəmələrdə iddia qaldıra bilər və belə hallarda məhkəmələrin reabilitasiya prosesi və kredit ödənişinin restrukturizasiyası üzrə icraçı, müvəkkil şəxs və inzibatçı təyin etmək səlahiyyəti olacaq. Qeyd olunan sektorda şirkətlərin sayına münasibətdə ən böyük müflisləşmə göstəricilərinə malik sahələr müəyyən ediləcək və problemlərin səbəbləri aydınlaşdırılacaq.

Ötən il Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 1,1 milyondan çox olub

Bu gün Dövlət Migrasiya Xidməti vəhid miqrasiya məlumat sistemi vəsitesilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və ne vaxt ölkəni terk etdiyinə tam nəzarət edir. Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 143 min 951 nəfər, ölkəni terk etdənlərin sayı isə 1 milyon 137 min 351 nəfər təşkil edib.



AZERTAC xəber verir ki, bu sözləri yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

Firudin Nəbiyev qeyd edib ki, 2016-cı il ərzində 672 min 337 əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfər isə müvafiq yaşama icazələri verilib. Ötən il haqqı ödənilən əmək fealiyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9480 nəfər iş icazəsi verilib.

Rusiyanın xarici işlər naziri ATƏT-in sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək

ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts Rusiya xarici siyaset idarəsinin rəhbəri Sergey Lavrov ilə Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-

nin həlli yollarını müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqində məlumat verib. Xatırladaq ki, ATƏT-in sədri yanvarın 17-18-də Moskvaya səfər edəcək.

M.Zaxarovanın sözlərinə görə, S.Kurts və S.Lavrov Avstriyanın ATƏT-də sədrliyi dövründə regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışları nəzərə almaqla qarşılıqlı fealiyyəti müzakirə edəcəklər.

13 yanvar 2017-ci il

iyirmi birinci yüzillikdə sürətlə inkişaf edən Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni sahələrdə əldə etdiyi yüksək göstəriciləri böyük uzaqqörənlilikə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Hər sahədə qazanlığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasetini layiqincə davam etdirməsi dayanır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dönyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstekleyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Bu gün Azərbaycan bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanınır.

“ÖLKƏMİZDƏ SABİTLİYİN MƏNBƏYİ XALQIMIZIN İRADƏSİDİR, XALQIMIZIN SEÇİMİDİR”

Prezident İlham Əliyevi rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdir. Yola saldığımız 2016-ci il də Azərbaycan üçün uğurlu il kimi yadda qaldı. Dönyada qanlı münaqişələr, müharibələr baş verdiyi və ictimai-siyasi sabitlik pozulduğu halda Azərbaycan sabitlik adası, dəmir inkişafda olan ölkə kimi nüfusa sahibdir. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında qeyd etdiyi kimi, yola saldığımız ildə Azərbaycan inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. “Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimimidir”- deyən İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birləşən əvvələyini bildirib: “Əlbətə ki, gördüyüümüz bütün bu işləri dünya kontekstində ayırmak mümkün deyil. Dönyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən, bir daha görürük ki, Azərbaycan öz yolu sadıqdır, müstəqillik, inkişaf yolu ile gedir və biz çalışmışaq və çalışacaq ki, bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edek. Artıq tarix və ətrafdan baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, səbitlik, inkişaf yoludur”.

MALİYYƏ BÖHRANI DÜNYA DÖVLƏTLƏRİNİ BÜDCƏ XƏRCLƏRİNİ AZALTMAĞA MƏCBUR ETDİYİ ZAMANDA AZƏRBAYCANDA SOSİAL SAHƏLƏRƏ DİQQƏT ARTIR

Ötən ildə Azərbaycan Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, fərmanlar iqtisadi islahatları daha da dərinləşdirdi, iqtisadi sabitlik qorunu və ölkəmiz bir çox əhəmiyyətli layihələri reallaşdırıldı. 2016-ci ildə, bütün sahələrdə olduğu kimi, sosial məsələlər də öz həllini tapıb. Sosial siyasetin uğurla həyata keçirilməsinin mənətiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah hali yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. 2016-ci ildə maaşlar 7 faiz, pensiyalar 8 fa-



Azərbaycan sülhsevər siyasetini dünyaya bir daha bəyan edəcək

İslam dünyasının bir parçası olan Azərbaycanda ölkə başçısının Sərəncamı ilə 2017-ci il “Islam Həmrəyliyi İli” elan edildi

iz artıb. İnsanların sağlamlığının qorunması, təhsilin inkişafı da prioritet məsələ kimi diqqətdədir. Maliyyə böhranı dünya dövlətlərinin bündə xərclərini azaltmağa məcbur etdiyi zamanda Azərbaycanda səhiyyənin, təhsilin inkişafına, bu və ya digər sahələrin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artır. Gələcək nəslin sağlam böyüməsine daimi diqqətin nəticəsidir ki, təkcə bu il səhiyyə sahəsinə, əlavə olaraq, 83 milyon manat ayrılib. Hazırkı həm paytaxtda, həm de ölkənin müxtəlif bölgələrində 28 tibb məssisəsində təmir-tikinti işləri gedir. Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarını açılışında dövlətimizin başçısı şəxsnə iştirak edib.

AZƏRBAYCAN ÇOX BÖYÜK MÜSBƏT BEYNƏLXALQ İMİCƏ MALİKDIR

Bu gün tam cəsarətə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni əmləklərlə zənginləşdirilən sosial-iqtisadi siyasetin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliliyinə daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqqörən və praqmatik xarici siyaset strategiyasının qanunağın nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətli irəliləməkdədir. Belə ki, həyata keçirilən çox təsəffüfli və balanslaşdırılmış xarici siyaset nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dönyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantili adlandırmışdır. Təkcə onu demek kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə realaşdırılmış. Həqiqətən de, Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. İlham Əliyevin vurğulduğu kimi, Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir: “Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmisi. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzə bağlı kontakt qrupu yaratdı. Bu

grup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur”.

AZƏRBAYCAN TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN GÜCLƏNMƏSİNƏ DƏ TÖHFƏLƏRİNİ VERİR

Azərbaycan multikultural bir dövlətdir. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-ci ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi. Tarixi 1908 Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıgi diydər və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib.

Bu gün Azərbaycan, sözün həqiqi mənasında, dönyada tolerantlıq nümunə olan ölkədir. Bu, bütün dönyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahəde öz təcrübəsinin yaymasına maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycanın 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Ötən il “Multikulturalizm İli” çərçivəsində keçirilən tədbirlər dünyaya bir daha göstərdi ki, Azərbaycanda multikultural dəyərlər yaşayırlar. Bu dəyərlər insanları sülhə və dostluğa səsleyir. İlham Əliyev qeyd edib ki, Azərbaycan kimi ölkələrin sahəyi getdikcə artmalıdır: “Keçən il və ondan əvvəlki illərdə multikulturalizmə bağlı bədəbin fikirlər səslənib. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasetçilər də özlərinə rəva bilib multikulturalizmle bağlı çox təhlükəli ifadələr işləmişlər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət dərəndən dərək edəcək ki, dönyanın multikulturalizmənə başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə, əlbətə ki, səylərini davam etdirəcək”.

Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cəreyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dönyada yəhudilərin azad şəkildə dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan, demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fə-

liyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistən Azərbaycana qarşı hərbi təcavüzüne baxmayaq, Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasite, dövlət dəstəyindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs, bütün sahələrde olduğu kimi, multikultural mühitin möhkəmlənməsi, o cümlədən, tolerantlıq ənənələrinin güclənməsinə də töhfələrini verməkdədir. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, biz nəinki ölkə daxilində milletlərə rəsəd və dinlərə münasibətləri ən yüksək səviyyədə tenzimləyirik, həll edirik, biz dönyaya da nümunə göstəririk: “Bax, belə inkişaf etmə lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk”.

Bütün dünyada, eləcə də İslam dünyasında böyük hörmətə, nüfuz alyanlıq olan Azərbaycan principial, ədaletli mövqeyi ilə seçilir. Yola saldığımız ötən il Prezident tərəfindən “Multikulturalizm İli” elan edilməsi ilə Azərbaycan siyasi-ideoloji-mənvi hədəflərə doğru irəliliyi və uğurlara imza atdı. Bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “Islam Həmrəyliyi İli” elan olundu. Əsrlər boyu islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan islam dininin yayılmasında və eyni zamanda, Müsəlman İntibahının bərəqərər olmasında mühüm rol oynayıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Ötən il “Multikulturalizm İli” çərçivəsində keçirilən tədbirlər dünyaya bir daha göstərdi ki, Azərbaycanda multikultural dəyərlər yaşayırlar. Bu dəyərlər insanları sülhə və dostluğa səsleyir. İlham Əliyev qeyd edib ki, Azərbaycan kimi ölkələrin sahəyi getdikcə artmalıdır: “Keçən il və ondan əvvəlki illərdə multikulturalizmə bağlı bədəbin fikirlər səslənib. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasetçilər də özlərinə rəva bilib multikulturalizmle bağlı çox təhlükəli ifadələr işləmişlər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət dərəndən dərək edəcək ki, dönyanın multikulturalizmənə başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə, əlbətə ki, səylərini davam etdirəcək”.

İslam həmrəyliyinin bərəqərər olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il Azərbaycan Respublikasında “Islam Həmrəyliyi İli” elan edildi. Təbii ki, islam dünyasının bir parçası olan Azərbaycan il ərizində dostluğun möhkəmlənməsinə, insanı dəyərlərə, sülh və əmin-amanlığa, birgəyəşayışa öz töhfələrini verəcək, sülsevər siyasetini bir daha dünyaya bəyan edəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Növbəti onilliklər ərzində Azərbaycanın inkişaf iştirqamətləri global dəyişikliklər fonunda



Azərbaycan iqtisadiyyatı orta və uzunmüddətli perspektivdə müxtəlif dəyişikliklərin təsirlərinə məruz qalan bir mühdidə inkişaf edəcək. Belə təsirlərin müşahidə edilməsi və başa düşülməsi onların səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək və verdiyi imkanlardan faydalana maq nöqtəyi-nəzərindən vacibdir. Bu zaman proqnozlaşdırılmayan proseslərin başvermə ehtimalı böyük olsa da, global meyilli bir neçəsinin növbəti onilliklər ərzində global iqtisadiyyata təsirlərinin ilk əlamətləri artıq indidən görünməkdədir. Bu təsirlərdən dördünün Azərbaycan üçün vacib olacağı yegindir: global iqtisadi güc mərkəzinin Asiyada yeni yaranmaqdə olan bazarlara doğru yerdəyişməsi, texnoloji innovasiyaların əhəmiyyətli təsirləri, dəyişən geosiyasi konfiqurasiya və neft-qaz qymətləri.

Asyanın inkişaf etməkdə olan bazarları hazırda dünyada yaradılan iqtisadi dəyerin təqrübən beşdə birinə sahibdir. 2030-cu ildə bu pay üçdə birədək yüksələcək. Asyanın orta təbəqəsinin ölçüsündə də müvafiq artım gözlənilir. Proqnozlara görə, dünyanın orta təbəqəsi hazırlı 3 milyard nəfərdən 2023-cü ildə təqrübən 5 milyard nəfərədək artacaq və bu artımın 80 faizi Asyanın pənyəna düşəcək. Eyni inkişaf prosesləri həmdə şirkət səviyyəsində özünü bürüze verəcək. Yeni yaranmaqdə olan bazarlar hazırda illik gelirleri 1 milyard ABŞ dollarından çox olan dünya şirkətlərinin təqrübən dördde birini əhatə etdiyi halda, bu payın 2025-ci ilə qədərki dövrə, demək olar ki, yarıyadək artması gözlənilir. Tekcə Asiyada ümumi gelirleri 1 milyard ABŞ dollarından ibarət təxminən 3 min yeni şirkətin olması gözlənilir. Bununla yanaşı, son zamanlar mal və xidmətlər üzrə qlobal ticarətin həcmiňin artımı ÜDM-in artımından iki dəfə yüksək sürətə malik olub. Ticarət həcmərinin getdikcə artması Avrasiyanın mərkəzində, Şimal-Cənub və Şərqi-Qərb dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan kimi ölkələrin bu artımdan faydalanamasına şərait yaradır.

Ötən illər ərzində misli görünməmiş global siyasi qeyri-sabitlik müşahidə olunub. Bunun təsirləri siyasi rehbərlərin tez-tez dəyişməsi, müharibə, terrorçuluq və süretlə artan qacqın axınında özünü bürüze verib. Siyasi qeyri-sabitlik fonunda təhlükəsizlik problemlərinin olduğu və ya sanksiyaların tətbiq edildiyi ərazilərdə ticarət həcməri kəskin surətdə azaldığı halda, böhranlı vəziyyətlərin öhdəsindən gelindiyi, iqtisadiyatın açıq olduğu və ya sanksiyaların ara-

Yaxud iqtisadi artımın şaxələndirilməsi 10 milyona yaxın Azərbaycan vətəndaşına öz peşə arzularını gerçəkləşdirməyə və rifah səviyyəsini yüksəltməyə imkan verəcək

dan qaldırıldığı ərazilərdə bərabər səviyyəli artım müşahidə olunub. Geosiyyasi baxımdan yenidən formalanış dünyada -Azərbaycanda risklər və çağırışlar düzgün qiymətləndirilərək sabit inkişaf təmin ediləcək. Xüsusilə, iqtisadi təhlükəsizliyin esas komponentləri - enerji, ərzaq, maliyyə və neqliyyat təhlükəsizliyinin davamlı olması ölkənin geosiyyasi kataklizmlərə qarşı dayanıqlılığını daha da gücləndirəcək.

Məlum faktdır ki, ötən illər ərzində neftin qiymətləri düşüb və qiymətlərde volatillik artıb. Neftin bir barreli 2008-ci ildə 150 ABŞ dollarına yaxınlaşlığı halda, 2016-ci ildə 30 ABŞ dollarından da aşağı düşüb. Neft qiymətlərindeki bu cür qlobal azalmanın Azərbaycan iqtisadiyyatına da təsiri böyük olub. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-2014-cü illərdə iqtisadi artım sürəti azalaraq, ildə orta hesabla 2,7 faiz olub. 2015-ci ildə ixracın həcmi və dövlət büdcəsinin gelirlərinin azalması işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən 2 faiz artmasına səbəb olub. Aşağı neft qiymətləri səbəbindən cari hesablar balansında yaranmış gərginlik manatın məzənnəsinə təzyiqi artıb və 2015-ci ildə milli valyuta iki dəfə devalvəsiyaya uğrayıb.

Proqnozlar onu göstərir ki, neft-qaza global tələbatda artım 2050-ci ilədək ildə təqrübən əvvəlki artım proqnozlarından 30 faiz az olmaqla, 0,7 faiz zəifləyəcək və ümumi enerji sektorunda üzvi yanacaq növlərinin payı azalacaq. Bu şərtlər altında neft qiymətlərinin əvvəlki yüksək səviyyələrinə qayıdışı gözlənilmədiy üçün yaxın gələcəkdə neft gelirləri hesabına yüksək dayanıqlı artımın bərpa olunacağı proqnozlaşdırılmış. Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının 2025-ci ilədə illik 2-3 faiz artacağını proqnozlaşdırır. Bu temp ötən bir neçə il ərzində müşahidə olunan artım səviyyəsinə uyğundur. Lakin belə aşağı artım səviyyəsi iqtisadiyyatın qarşısında duran məqsədlərə çatmağa, o cümlədən, indiki və gelecek nəsillər üçün lazımlı olan sayda iş yerləri yaratmağa kifayət etmir. Buna görə də, Azərbaycanda aşağı neft qiymətləri şəraitində iqtisadiyyat yeni təməllər üzərində qurulmaqla, daha yüksək artım tempinə nail olunacaq.

Neft-qaz sektorunun iqtisadiyyatı inkişaf

etdirmek potensialı zəiflədikcə, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla, dünyanın təbii ehtiyatlarla zəngin ölkələri çətinliklərə üzləşir və öz iqtisadiyyatlarını şaxələndirməyə təşəbbüs gösterirler. Azərbaycanda da hazırda eyni vəziyyət mövcuddur. Öləkötən on il ərzində yaratdığı baza əsasında qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirmək üçün güclü siyasi iradə və imkanlara malikdir.

Əlbəttə ki, neft qiymətlərinin 2008-2009-cu illərdəki səviyyələrə qayıdacağı ehtimal edilmir, lakin bu, baş versə belə, resurs sənayesi bütün suallar üçün doğru cavab deyildir. Keçmiş iqtisadi əhəmiyyətine baxmayaq, neft-qaz sektorу əvvəlki illər ərzində ümumi məşğulluğun 1 faizdən çoxuna sahib olmayıb. İqtisadi artımın şaxələndirilməsi 10 milyona yaxın Azərbaycan vətəndaşına öz peşə arzularını gerçəkləşdirməyə və rifah səviyyəsini yüksəltməyə imkan verəcək.

Bütün söylənilənlərin fonunda iqtisadi şaxələndirmənin sürətləndirilməsi üçün üç potensial imkan mövcuddur ki, bu imkanları əldən verməmək üçün müvafiq tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Birincisi, regionun ümumi - iqtisadi inkişaf dinamikası daim dəyişir və ixracatı genişləndirmək imkanları yaradır. Azərbaycan ümumi əhali sayı 300 milyon nəfərdən çox olan və ÜDM-i 3 trilyon ABŞ dollarına çatan üç iri iqtisadiyyat - İran, Türkiye və Rusiya arasında yerləşir. İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldıqca və regiondəki digər iqtisadiyyatlar arasında yeni ticarət modelləri meydana gəldikcə, ölkə üçün unikal imkanlar açılır. Daha geniş diametrde isə Azərbaycan cəmi ÜDM-i 30 trilyon ABŞ dollarına çatan Avropa İttifaqı, Çin və Körfəz ölkələri bazarlarının yaratdığı dairənin mərkəzində yerləşir. Məsələn, Azərbaycanla dönyaının ikinci iqtisadiyyatı sayılan Çinin arasında yalnız Qazaxıstan var. Eyni zamanda, Azərbaycanla Körfəz ölkələri arasında təkcə İran, həmçinin, Azərbaycanla Avropa İttifaqı arasında yalnız Gürcüstan yerləşir. Beləliklə, həm qısa, həm də iri radiuslu dairədə Azərbaycanın bazarlara çıxməq potensialı böyükdür.

İkincisi, global iqtisadi mənzərə Avropa-da zəif və Çində azalan artıma görə dəyişməkdir. Buna cavab olaraq, Çin onu əsas

iqtisadi regionlara birləşdirəcək "İpek Yolu" layihəsinə həyata keçirməyi planlaşdırır ki, bu marşrutlardan biri də Azərbaycan ərazisindən keçir. Eyni zamanda, Avropa, Rusiya, İran, Hindistan və Mərkezi Asiyani birləşdirəcək Şimal-Cənub neqliyyat dəhlizinin də bir xətti Azərbaycanın ərazisindən keçir. Bu təşəbbüsələr ölkəmizin ərazisindən keçən emtəə və sərnişin dövriyyəsinin həcmini artırmaqla marşrut boyu istehsal və neqliyyat-logistika xidmetləri üçün imkanlar yaradacaq. Azərbaycan tekçə tranzit ölkəsi deyil, o, həm də öz ərazisindən keçən emtəələr üzərində eləvə deyə yaratmaq potensialına malikdir. Ümumilikdə isə, Azərbaycanın ərazisindən keçən neqliyyat dəhlizlərinin hesabına qlobal deyər zəncirlərində ölkənin mövqeləri gücləndirilə bilər. Azərbaycan üçün belə yeni beynəlxalq imkanların açılması yüksək və dayanıqlı iqtisadi artım potensialı yaradır. Strateji Yol Xəritəsi bu imkanlardan faydalana maq üçün hazırlanıb.

Üçüncüsü, dayanıqlı iqtisadi artımı təmin edəcək investisiya qoyuluşlarında mərəqəli olan Azərbaycanda qlobal investisiya meyilləri nəzərə alınacaq. 2007-ci ilə müqayisədə dünya üzrə birbaşa xarici investisiya axını 2015-ci ildə 36 faiz artaraq, 1,7 trilyon ABŞ dollarına çatıb. 2015-ci ildə inkişaf etmiş ölkələr birbaşa xarici investisiyaların 55 faizini cəlb edə biliblər. Artım, əsasən, birləşmə və satınalmalar hesabına baş verib. 2015-ci ildə Asiya regionunda inkişaf etməkdə olan ölkələr dünya üzrə birbaşa xarici investisiyaların 1/3-ni cəlb edib. Bu menada, Asiya regionu dünya üzrə ən çox investisiya cəlb edən regiondur. Rusiya və Qazaxıstan başda olmaqla, keçid ölkələrinə birbaşa xarici investisiya axını 2015-ci ildə 54 faiz azalıb. Aşağı xammal qiymətləri və regional münaqışlər keçid ölkələrində birbaşa xarici investisiya axını üçün əsas manə olub. Birleşme və satınalmalar nəzərə almasaq, dünyada birbaşa xarici investisiyaların axını qısamüddətli perspektivdə zəifləyəcək. Çünkü qlobal iqtisadiyyat kövredikdən, qlobal maliyyə bazarları volatildir, tələb aşağıdır və inkişaf etməkdə olan ölkələrde iqtisadi artım tempi zəifdir. Investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlavəli biznes mühiti təmin ediləcək və özəl sahibkarlığın inkişafı daha da stimullaşdırılacaq.

Göründüyü kimi, qlobal iqtisadi proseslər fonunda Azərbaycanın inkişafı üçün sistemli və effektiv addımların atılması çox vacibdir. Maksimum neticələrin əldə olunması isə Strateji Yol Xəritələrinin detallı şəkildə həyata keçirilməsilə mümkün olacaq.

"Səs" Analitik Grupu

13 yanvar 2017-ci il

Azərbaycan multikulturalizmi dünyaya örnək olacaq unikal modeldir



Bu gün dünyada nümunə-malik olan Azərbaycan davamlı inkişaf sayəsində regionun lider dövləti səviyyəsinə yüksəlib. Bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmağın mümkün olmasına ela, ölkəmiz haqqında təsəvvürləri formalasdırır. Müstəqil Azərbaycanın belə nüfuzlu bir dövlətə çevriləməsi Azərbaycan Prezidenti İlham Əliyevin rehbərliyi ilə həyata keçirdiyi məqsədyönlü siyaset sayəsində gerçəkləşib.

Hərəfəli və süretli inkişaf dövrünü yaşayan Azərbaycan bu gün dünyəvi, hüquqi və demokratik dövlət olaraq multikultural, tolerant məkan kimi dünyaya dövlətləri tərəfindən qəbul olunur. Prezident İlham Əliyevin rehbərliyi ilə multikulturalizm Azərbaycanın dövlət siyasetinin əsas elementlərində birləşdirilir. Dövlət-din münasibətləri hüquqi baxımdan mövcud qanunvericilik əsasında yüksək səviyyədə tənzimlənir, vətəndaşların vicdan azadlığı temin olunur, dini icmaların fəaliyyəti dəstəklənir, onlara dövlət tərəfində maliyyə yardımının göstərilir. Dünyada dini radikalizm meyilləri artlığı bir zamanda Azərbaycanda veziyət başqa ölkələrlə müqayisədə tamamilə başqa bir mənzərə yaradır. Bir sıra müsəlman ölkələrində dini zəmində problemlərin davam etdiyi müşahidə edildiyi zamanda Azərbaycan multikultural dəyərləri ilə dünyaya nümunədir. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcində sülhənə gələn əzəgin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Müasir dövrde Qərbdə multikulturalizmin süqutu uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin nümunəyə çevrilmesi Azərbaycan gerçekliklərinə esaslanır. Ölkəmizdə kilsə, sinagog və məscidlər təhlükəsiz, qarşılıqlı hörmət əsasında fəaliyyətdədir. Ölkə başçısı Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-ci ilin Azərbaycanda "Multikulturalizm illi" elan edilməsi bir dəha

ölkəmizdə multikultural dəyərlərə olan münasibətin təzahüründür. Azərbaycan son illərdə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə çoxlu sayda beynəlxalq tədbirlər ev sahibliyi edir. İnküvət cəmiyyətlərdə birgəyaşamalarla çağrıları edən Azərbaycan bəşeriyətin çətin sınaqlar sırasında qaldığı, silahlı münaqışlərin, beynəlxalq terrorizmin tüyən etdiyi, insanların öz yurdularını kütləvi şəkildə tərk etdikləri bir zamanda, öz dəyərlərinə sahib çıxır. Ele cari ilin yayında paytaxtımızda keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi tədbirdə ölkəmizdə bu və ya digər dəyərlərə olan münasibet ilə iştirakçılar canlı olaraq tanış oldular. Xatırladaq ki, lajihə çərçivəsində "Azərbaycanın Gənc Dostları Klubu" İctimai Birliyi təsis edildi. Birliyin üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəplerinin xarici tələbələri, eləcə də 20 xarici ölkədəki universitetlərde Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinleyicileri, eləcə də həmin tələbələrin təbliğatı ilə Azərbaycanı tənqidi, sevən xarici gənclər təmsil olunur. Birlik klubunun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil imkanı yaratmayı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmayı, Azərbaycan dilinin və mədəniyyəti ni öyrənməyə maraqlı olan hər bir üzvə dəstək göstərməyi nəzərdə tutur.

Azərbaycan ilə təessüratlarını qələmə almaqdə davam edirlər. Məsələn Çin vətəndaşı və Litva Pedaqoji Universitetində ali musiqi tehsili alan Xianqou Vanq yazar ki, "Azərbaycan multikulturalizmi" fənninin müdavimi olmuşam. Bu fənnin tədrisi dövründə nəzəri olaraq Azərbaycanın mədəniyyəti, multikulturalizm modeli haqqında müəyyən anlayışlar əldə etmişdim. Amma bəzi məsələlər menim üçün du manlı qalmışdı: "Ona görə də III Beynəlxalq Multikulturalizm Yay Məktəbinde iştirak etmək fürsəti yarananda se vindim".

Nəzakət ƏLƏDDİNQIZI

ATƏT-in yeni sədri:

ATƏT məkanında münaqışələrin nizamlanması üçün dialoq daha da gücləndirilməlidir

Yanvarın 12-də Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclasında təşkilatın fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun inauqurasiya mərasimi keçirilib. Tədbirdə S.Kurts ölkəsinin sədrlik dövrü üçün fəaliyyət programı və prioritət istiqamətləri barədə çıxış edib.



Yeni sədr çıxışında ölkəsinin sədrlik dövründə əsas hədəfləri arasında ATƏT məkanında böhran və münaqışələrin nizamlanması, qarşılıqlı etimadın bərpası, getdikcə güclənməkdə olan radikallaşmaya və ekstremizmə qarşı mübarizəyə xüsusi diqqət ayrılaçığını qeyd edib. ATƏT məkanında həll olunmamış münaqışələrə toxunan S.Kurts bu münaqışələrin hərbi yolla həlli olmadığını ifadə edib və münaqışə tərəfləri arasında dialoqun daha da gücləndirilməli olduğunu bildirib.

İstanbul, Berlin və Parisdə baş verən terror aktlarına diqqət çəkən yeni sədr terrorla mübarizənin təkcə terrorçulara qarşı hərbi əməliyyatlarla məhdudlaşmadığını vurğulayıb və ATƏT məkanında bu istiqamətdə profilaktik və maarifləndirici tədbirlərin, eləcə də radikallaşmanın önünü alan fəaliyyətlərin gücləndirilməli olduğunu qeyd edib.

S.Kurts, həmçinin bildirib ki, ölkəsinin təşkilata sədrlik edəcəyi il ərzində iqtisadi və ətraf mühit, kibertəhlükəsizlik, insan hüquqları və media azadlığı, siyasi və hərbi sahədə strukturlaşmış dialoq və digər sahələrdə konfrans və toplantılar da təşkil olunacaqdır.

Musa Qasimli: "Azərbaycanın seçdiyi yol yeganə və düzgün yoldur"

"P



rezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəye çevrilib". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasimli deyib. Onun sözlərinə görə, bunu etibarlı edən düzgün yürüdülən siyaset eləcə də xalqımızın daim dövlət və həkimiyətin yanında olması, yüksək mədəni-siyasi inkişafıdır. Millət vəkili qeyd edib ki, sabitlik və dövlətimizin güclü olması, ilk növbədə, Azərbaycan vətəndaşlarının xeyrinədir: "Dünyanın, demək olar ki, rahat gediləsi ölkəsi çox az qalib. İstər yaxın, istərsə də uzaq ölkələrdə insanların axşam evlərinə sağ-salamat döñecəklərinə inamı yoxdur. Vətənimizdə isə tamamilə fərqli bir şərait var".

M. Qasimli əlavə edib ki, sabitliyin olmadığı və təhlükəsizliyin təmin edilmədiyi bir yerde inkişaf, tərəqqi və xeyir-bərəket də olmasız: "Tarix və ətrafda baş verən hadisələr göstərir ki, Azərbaycanın seçdiyi yol yeganə və düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur. Ona görə də Azərbaycan vətəndaşları daim dövlətimizin güclü olmasına və ictimai sabitliyin qorunmasına çalışmalıdır".

Qafqazşunasların I Beynəlxalq Forumu keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşunaslıq İnstitutunun təşkilatçılığı ilə aprelin 10-dan 13-dək Bakıda qafqazşunasların I Beynəlxalq Forumu keçiriləcək.



AMEA-dan AZERTAC-a bildirilər ki, forumda "Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti", "Qafqazın geosiyaseti", "Böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyaseti", "Qafqaz ölkələrinin qarşılıqlı münasibələri", "Qafqazda münaqışələr" mövzularında müzakirələr aparılacaq. Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil ediləcək.

Türkiyəli iş adamı: Azərbaycandakı mövcud işgüzar mühit sağlam və şəffaf olduğu üçün cəlbedicidir



Xarici sərmayedarların Azərbaycana cəlb edilməsi istiqamətindəki tədbirlər dönyanın bütün böyük şirkətlərinin baxışlarını ölkəmizə yönəldib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya üzrə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə dönyanın aparıcı neft ve qaz şirkətləri Azərbaycana yön aldıqları kimi, indi də qeyri-neft sektorunu təmsil edən şirkətlərin ölkəmizə axını başlanıb.

Əlbətə ki, bu məsələdə də qardaş Türkiyə təmsilçiləri birinci yerdədir. Azərbaycan-Türkiyə münasibətlərdəki hərəkəflə inkişaf iqtisadiyyat sahəsində də özünü göstərməkdədir. Mövzu ilə bağlı Türkiyənin aparıcı şirkətlərindən olan "TÜRKCELL" in İstanbulda təmsilciliyinin rəhbəri Əli Şayir AZERTAC-in suallarını cavablandırıb:

- Azərbaycanın iqtisadi mühiti Türkiyədən necə görünür?

- İqtisadiyyatın inkişafı üçün sağlam rəqabet mühitinin formalşaması başlıca amildir. Azərbaycandakı mövcud işgüzar mühit sağlam və şəffaf olduğu üçün cəlbedicidir. Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi mühüm qərarlar, qanunvericilik bazasının sürtələ təkmilləşdirilməsi və s. tədbirlər Türkiyədə diqqətlə izlenilir. Proseslər göstərir ki, Azərbaycan ən yaxın zamanlarda xarici sərmayəyə görə lider ölkələrdən birinə çevriləcək. Ən son rəsmi məlumatlara görə, hazırda Azərbaycandan Türkiyəyə yatırılan investisiyanın məbləği 8 milyard dollar, Türkiyənin Azərbaycana yatırıldığı investisiyanın hecmi isə 10 milyard dollar təşkil edir. 2020-ci ildək Azərbaycanın Türkiyəyə yatırıldığı investisiyanın hecmi 18 milyard dollara çatacaq. Təsəvvür edin ki, qardaş ölkə coğrafi baxımdan özündə təxminən 10 dəfə böyük olan bir dövlətə iqtisadi tarazlıq saxlayır. Dağılıq Qarabağ probleminin Azərbaycanın hərəkəflə inkişafı üçün ciddi əngel olmasına baxmayaraq, ölkə rəhbərliyi müasir dönyanın siyasi düzənинine uyğun olaraq inkişaf istiqamətlərini çox dəqiqliklə quşub.

- Dağılıq Qarabağ probleminə toxundunuz. Sizcə Azərbaycanın haqq işində beynəlxalq ədalətə nail olmaq üçün daha hansı işlər görülməlidir?

- Böyük güclərin Dağılıq Qarabağ probleminin həllinə biganə yanaşması əsl ikili standartlardır. Təessüf ki, Dağılıq Qarabağ problemi Azerbaycana, terror kabusu isə Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrilib. Belə olan şəraitdə Azerbaycan və Türkiye həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərində daha əvvəl metodlar axtarılmalıdır. Təbii ki, bu prosesdə özəl sektorun da üzərinə böyük məsuliyyət düşür.

- Təmsil etdiyiniz şirkətin idarəetmə prinsipləri barədə nə deyə bilərsiniz?

- "TÜRKCELL" dünyada öz fəaliyyət dəst-xətti ilə seçilən bir şirkətdir. İnkısaflımızın əsasını insan resursları təşkil edir. İstehsal sahəsindəki yeniliklərə, rəqabətə davamlı mehsulların bazara çıxarılmasına, o cümlədən sağlam biznes mühitinə nail olmaq üçün insan intellektinə güvənirik. Türkiyənin mobil telefon operator yükünün əsas ağırlığını "TÜRKCELL" daşıyır. Müşteriyə ucuz, sərfli və keyfiyyətli fəaliyyət şirkətimizin devizidir.

Sabir Şahtaxti
AZERTAC-in xüsusi müxbiri
İstanbul

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduñun maliyyə dəstəyi ilə həyata keçirilmiş "Kvant fizikası gənc alımların təqdimatında" layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

BANM-dən AZERTAC-a bildirilər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov fondun fəaliyyətini yüksək dəyərləndirib, gənclərə göstərilən dəstəyə görə qurumun rehberliyinə minnətdarlığını ifadə edib. Vurğulanıb ki, müxtəlif ideya və təşəbbüslerin reallaşmasında fondun gənclərə kömək göstərməsi dövlətimizin gənclər siyasetinin uğurla həyata keçirilməsinə xidmət edir. Müvafiq təşəbbüs haqqında ətraflı məlumat



Bakı Ali Neft Məktəbində Layihə İştirakçıları mükafatlandırılıblar

verən layihənin rəhbəri, BANM-in tələbələrle iş şöbəsinin rəisi Həbibə Sadıqlı bildirib ki, layihə gənc peşəkar təlimçi-alımların dəstəyi ilə öten ilin noyabrında başlayıb və beş həftə davam edib. Bütün təlimlər BANM-də təşkil edilib. Layihənin təşkilat komitəsi bu ali məktəbin tələbələrindən ibarət olub. Sonda fəallıqları ilə fərqlənen layihə iştirakçılarına sertifikat və hədiyyeler təqdim edilib.

xarici dilləri bilən gəncləri turizm sahəsinə cəlb etməkdir." Layihə icra olunduqdan sonra turistlər üçün bələdçilik turlarının çeşidləri artırılacaq. Heyata keçirəcəyimiz kursda bütün turistlərin maraqlarını təmin etmək üçün program və alətlərin öyrənilməsi üçün bu sahənin peşəkarları cəlb olunub". Bu istiqamətdə ATMU-nun zəngin təcrübəye malik olduğunu deyən F.Senqşşmit bildirib ki, turizm Azərbaycanda sürətlə inkişaf edən və böyük potensiala malik sahədir.

ZÜMRÜD

ABS-da tanınmış politoloq və jurnalist Farid Zakariya Qlobal Bakı Forumunda iştirak edəcək

Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik "Newsweek International" nəşrinin redaktoru Farid Zakariya 2017-ci ilin martında keçirilecek V Qlobal Bakı Forumunda iştirak edəcək. Diaspora İş üzrə Dövlət Komitəsindən qəzeti məlumatı görə, bu barədə Farid Zakariya ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsinin görüşündə bildirilib. Görüşdə, həmçinin, NGBM-nin fəaliyyəti, V Qlobal Bakı Forumuna dair geniş müzakirə aparılıb, Farid Zakariyanın tədbirdə iştirakının detalları dəqiqləşdirilib. Farid Zakariya, eyni zamanda, forum iştirakçılarına videomüraciət ünvanı təqdim etdi. Müraciətdə Bakıya ilk dəfə səfər edəcəyini bildirən Farid Zakariya, eyni zamanda, cünləyada baş verən proseslərin gərgin bir vaxtında Bakı Forumunun əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, Hindistanda dünyaya gələn müsəlman əsilli Farid Zakariya ABŞ-da tanınmış politoloq və jurnalistdir. Beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifi, CNN telekanalında aparıcı olan F.Zakariya "New York Times", "The Wall Street Journal" kimi nüfuzlu nəşrlərdə öz yazıları ilə çıxış edib, bir sıra qəzet və jurnallarda isə redaktorluq edib.



ZÜMRÜD

"Bakıda mənə bələdçilik et" layihəsinə başlanılır

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və "PASHA Travel" şirkəti birgə "Bakıda mənə bələdçilik et" ("Guide me in Baku") layihəsinə başlayır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatla istinadən, layihə ilə əlaqədar "PASHA Travel" in ofisi universitetlə turizm şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədi ATMU-nun rektoru vezifəsini icra edən Eldar Aslanov və "PASHA Travel" in eməliyyatlar üzrə baş direktoru Florian Senqşşmit imzalayıb. E.Aslanov çıxış edərək bildirib ki, ölkəmizdə turizm bələdçiliyi sahəsində 2008-ci ildən ATMU-nun Təlim Mərkəzi tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə də kurslar təşkil edilir. Bu günədək kursları uğurla başa vuran 57 nəfər Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçilərinin Akkreditasiya Komissiyasından keçmiş, müvafiq bələdçi kartlarını alıb. Bələdçi kurslarının bitirmiş şəxslər üçün keçən dövr ərzində Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birləşdikdə HOT 1 (Hands on Training) və HOT 2 təlimi təşkil edilib və beynəlxalq sertifikatlar alınb. Onlardan bir nəfər - alman və ingilis dili üzrə bələdçi Səhəne Əsgərova 2016-ci ildin dekabrında Beynəlxalq Turizm Bələdçiləri Federasiyasının Kiprda təşkil etdiyi kursları və imtahanları uğurla başa vuraraq, federasiyanın beynəlxalq bələdçi təlimçisi sertifikasiini elde edib. E.Aslanov "PASHA Travel" in ölkəmizə gələn turistlərə dəha keyfiyyətli xidmet göstərmək üçün akkreditasiyadan keçmiş bələdçilərlə çalışmaq təşəbbüsünü yüksək dəyərləndirib. Bildirdi ki, ATMU tərəfindən "PASHA Travel" in tələblərinə uyğun, dünya standartlarına cavab verən sillabus hazırlanıb: "Tədris programı nəzəri biliklərə yönəlib, coğrafiya, ilkin tibbi yardım, müasir həyat, mədəniyyət və incəsənet, kulinár turizm, tematik turların dizaynı, bələdçi texniki-peşə bilikləri, etnoqrafiya kimi fənləri əhatə edir və müasir turistin tələblərinə uyğun formalaşdırılıb".

İmzalanan memorandumun əhəmiyyətini vurğulayan Florian Senqşşmit qeyd edib ki, "PASHA Travel" ATMU ilə birgə icrasına başlanılan layihənin məqsədi ölkəsinin sevən və



BMT-nin yeni dünya nizamının formalasmasında rolü:

“POSTBÖHRAN” MƏRHƏLƏYƏ KECİD

Xülasə: Məqalədə müasir mərhələdə qlobal miqyasda müşahidə edilən geosiyasi trendlərin təhlili verilir. Bu kontekstdə yeni dünya nizamının formalasması perspektivləri araşdırılır. Hazırda mövcud olan və qlobal düzənin transformasiyasına əngəl törədən paradoxal faktorlar nəzərdən keçirilir. Onların sırasında regional münaqişələrin yaratdığı təhdidlər və risklərin nəzəri analizi aparılır. Bütövlükdə bu proseslərin dünyada geosiyasi böhranı dərinləşdirdiyi ifadə edilir. Yaranmış vəziyyətdən çıxış yolu kimi beynəlxalq təşkilatların, ilk növbədə BMT-nin indiki dövrdə rolü və funksiyasının təkmilləşdirilməsi aspektinə diqqət yetirilir. Bu prizmadan BMT-də islahatlar aparılmasının yeni dünya nizamının formalasmasında zəruri şərt olduğunu əsaslandırılır. Bütövlükdə dönyanın “postböhran” mərhələyə uğurlu keçidiinin BMT-dəki islahatlardan birbaşa asılı olduğu tezis irəli sürürlür.



Siyasetçilər, alimlər, analitiklər və eksperlər dönyanın yeni geosiyasi nizama ehtiyacının olduğunu həmişə vurgulayırlar. XXI əsrin əvvəllərindən etibarən qlobal miqyasda müşahidə edilən müxtəlif təhlükəli proseslərin fonunda bu, tamamilə təbii görünür. Qlobal problemlər adlanan və sayı getdikcə artan bir sıra neqativ trendlər bəşəriyyətin mövcudluğunu belə şübhə altına almaqdadır. Buna görə də bütün dövlətləri qane edə bilən və beynəlxalq hüquq üzərində qurulan geosiyasi dözen yaradılmalıdır. Zorakılıq, terror, ikilli standartlar, yoxsulluq, acliq, hüquq pozuntuları, heç olmasa, minimuma endirilməlidir. Bütövlükdə bəşəriyyət bu vəzifəni yerinə yetirməlidir. Ancaq, maraqlı olduğu dərəcədə həm də qəribədir ki, dünya həmin keçidi reallaşdırıa bilmir. Bu prosesdə zəif cəhətlərdən birinin beynəlxalq təşkilatlara, ilk növbədə BMT-ye üstünlük verilməməsindən ibarət olduğunu düşünürük. Nəzəri olaraq BMT-nin rolü və əhəmiyyətini hər kəs qəbul edir. Lakin konkret işə gəldikdə, meydana müəyyən maneelə çıxır. Xilas yolu varmı? Tədqiqatçılar bu barədə hansı fikirdəirlər?

Beynəlxalq münasibətlər sisteminin transformasiyası: tarixin sıfarı

Beynəlxalq münasibətlər mövzusuna hər edilmiş tədqiqatların böyük əksəriyyətində qlobal geosiyasi nizamın böhran keçirdiyi və onun yeniləşməsinə ehtiyacın yarandığı vurgulanır. Bu zaman mütəxəssislər, bir qayda olaraq, “yeni dünya nizam” ifadəsindən istifadə edirlər. Həmin terminin konkretnı əks etdiridiyi haqqında da kifayət qədər tutarlı təzisler mövcuddur. Burada əsas məqamlardan birini mövcud beynəlxalq münasibətlər sisteminin müasir tələblərə daha təkmil cavab verən sistemə transformasiya olunması təşkil edir.

Həmin transformasiya konkret olaraq hansı məzmunda olmalıdır? Universal səviyyədə

mütəxəssislər “liberal dünya nizamı”nın formalasmasına vurğu edirlər. Yeni transformasiya dedikdə, səhəbə faktiki olaraq liberal dəyərlərin dominantlıq etdiyi beynəlxalq münasibətlər sisteminin yaradılmasından gedir. Lakin inдиyə qədər liberal dünya nizamı vardi. Deməli, əsas vəzifə XXI əsrin çağırışları və mövcud geosiyasi problemlər kontekstində yeni məzmun çalarları olan dünya düzəni formalasdırmaqdan ibarətdir.

Yeri gəlmışkən, onu vurgulayaq ki, geosiyasi nəzəriyyələr tarixində liberal dünyagörüşünü qəbul etməyən yanaşmalar da mövcud olub. Məsələn, konservativ siyasi nəzəriyyə nizamlılıq və anarxiyaya fərqli izah verir. Xaotik vəziyyətdən xilas olmanın başqa həllini təklif edir. Burada əsas prinsip sosial mühitin dinamikasında ənənə ilə yeniliyin realist (konservatorlara görə, “realist” - müəllif) nisbətinin gözlənməsidir. Reynold Nibur həmin bağlılıqda yazar ki, beynəlxalq münasibətlər də daxil olmaqla sosial mühit “rasional” eksperimentlərə uyğun gelmir, cünki o, “çox murekəbdür”.

Bu yanaşmada sürətli, sıçrayışlı və deməlli, “rasional-inqilabi” dəyişiklik əvəzinə tədrici, sistemli, praqmatizmle ənənənin sintezini özündə birləşdirən yeniləşməye üstünlük verilir. Burada həmin əsulun xaosun ram edilməsində liberal yanaşmadan daha səmərəli olduğuna inam var. Bu zaman əsas metodoloji prinsip kimi hələ Hans Morgentaunun ciddi surətdə üstünlük verdiyi tarixi ənənənin yavaş və tədrici dəyişmə tezisi çıxış edir. H.Morgentau vurgulayırdı ki, sosial-siyasi institutlar kültür mühitine bağlılırlarsa və onları bu keyfiyyətdə suretə dəyişmək mümkündürse, tarixi ənənələr əsrlərlə qala bilir. Buna elmdə “antropoloji pessimizm” deyilir.

Lakin müasir mərhələdə dönyanın yeni liberal düzənə keçidinin nəzəri aspektləri mütəxəssislər tərəfindən kifayət qədər geniş işlənilir. Burada əsas nəzəri və metodoloji prinsiplər müəyyənləşib. Amma onlar nədənse praktiki tətbiq olunmur. Səbəb nedir? Bir neçə argument getirilir. Məsələn, bəzi analitiklər realpolitiklə neokonservativizmin sintezini yaratmağın lazım geldiğini vurgulayırlar. Başqa yanaşmada geosiyasi aspektdə universal consensusun formalasdırılması zərurəti irəli sürürlür. Digər baxış buçagında isə “yumşaq güc”, “ağlılı qüvvə” və s. bu kimi yeni nəzəri termini

nologiyadan istifadə etməklə universal qaydaların müəyyənləşdirilməsindən bəhs edilir.

Bu mövzuya hesr edilmiş tedqiqat işlərinin birində dünya nizamının transformasiyasının ümumi cəhətləri barədə maraqlı tezis vardır. “Beynəlxalq Məsələlər üzrə Rusiya Şurası”nın (orijinal adı - RSMD) hazırladığı analitik-elmi məruzədə vurgulanır ki, “yaranmış ziddiyətlərin keşkinləşməsi riski dünya nizamının dinamikasının xarakteri ilə müəyyən olunur”. Müəlliflər bu ümumi tezisin daha konkret nəzəri izahını belə verir ki, “böhran situasiyası riski dinamika xaotik xarakter alıqda və ya yüksək intensivliklə dəyişdikdə, əhəmiyyətli dərəcədə artır”. Buna təsir eden faktorlar sırasında ehtiyatlar qitliğinin yaranmasını, resurs məhdudiyyətinin təzyiqinin artmasını göstərmək olar. Nəticədə, dinamikanın xaosu baş verir ki, bu da qeyri-müəyyənlilik artmasına aparıb çıxarır. Sonucda, bütövlükdə sistem dayanıqsız hala gelir. Qeyri-müəyyənlilikin və dayanıqsızlığının siyasi nəticəsi isə “dönyanın aparıcı güc mərkəzləri arasında münasibətlərdə təhlükəsizlik dilemməsinin keşkinləşməsi” olur.

Mütəxəssislər problemin bu aspektini kifayət qədər ciddi hesab edirlər. Onlar Qərble Şərqi arasında əksər fundamental məsələlərdə fikir ayrılığının olmasını vurgulayırlar. Bu kontekstdə S.İvanovun analizi çox maraqlıdır. Təcrübəli diplomat və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Sergey Ivanov yazar ki, Rusiya ilə Avropa arasındaki münasibətlər dalana dırənib. “Böyük Avropa” ideyasının ifası “kütlevi məyusluq və bədbinlik əmələ getirib ki, bunu da cəmi bir neçə il əvvəl təsəvvür etmək belə mümkün deyildi”.

Fərqli yanaşmalar: müasir tələblər və əmumi problemlər

Bunun səbəbi Avro-Atlantika ilə Avrasiyanın “sərt qarşidurma”da olmasından qaynaqlanır ki, onun da təməlinde əməkdaşlıqdakı qeyri-müəyyənlilik dayanır. Deməli, müəllife görə, dönyanın super geosiyasi gücləri arasında ziddiyətlərin uzun illərdə mövcud olmasına baxmayaraq, faktiki olaraq heç nə dəyişməyib. Sərt qarşidurma qalır, lakin XXI əsr yeni münasibətlər sisteminin yaradılmasını tələb edir. S.İvanova görə, hazırda yeni şərtlərlə mövcud əməkdaşlıq modeli arasında uyğunsuzluq davam etməkdədir. Bu da praktiki

olaraq daha uyğun dünya düzənинe transformasiyani əngelləməkdədir.

Beləliklə, bir daha aydın olur ki, burada ifadə edilən fikirlər prizmasından yuxarıda gətirdiyimiz fərqli yanaşmalar məhz böyük güclərin təhlükəsizlik məsələsində dilemma qarşısında qaldıqlarını göstərir. Müxtəlif üsullarla, mövcud nəzəriyyələrin sintezinə nail olmaqla yaranmış vəziyyətdən xilas olunmağa çalışılır. Burada əsas təsireddi faktor isə resurs çatışmazlığı fonunda böyük güclərin öz maraqları uğrunda savaşa girişməsindən ibarətdir.

Ancaq yenə də bir neçə suala cavab tapmaq gərəkdir: bütün bu maraqlı yanaşmaların hansı mexanizmlərle praktiki tətbiqinə nail olmaq mümkündür? Bəlkə heç çıxış yolu yoxdur? Tarixi təcrübəyə müraciət etmək faydalı olardı? Beynəlxalq münasibətlər sisteminin yaxın tarixinə nəzər saldıqda, Görürük ki, “Avropa millətlər konserti”, Millətlər Liqası və BMT-nin meydana gelməsinin əsasında konkret ümumi ideoloji və siyasi prinsiplər dayanıb. Onların hamisini birləşdirən bir əmumi tezis olub: dünya miqyasında sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı təmin etmək üçün kollektiv təhlükəsizlik sistemi yaratmaq gərəkdir.

Məsələnin bu müstəvidə təhlili təsdiqləyir ki, kollektiv təhlükəsizlik sisteminin özünün transformasiyası qlobal səviyyədə mövcud olan əsas təhlükəsizlik prinsiplərinin mezmunun yenileşməsindən asılıdır. Eyni zamanda, bu kontekstdə mütəxəssislər bir aktual suala da cavab tapmağa çalışırlar. Məsələ ondan ibarətdir ki, daimi kollektiv təhlükəsizlik sistemini formalasdırmaq, əbədi və dəyişməz sabitliyi təmin etmək, mütləq təhlükəsizliyə nail olmaq imkansızdır. Çünkü reallıqda dünya nizamını dəyişməz beynəlxalq hüquq və institutlar deyil, əsas geosiyasi oyuncuların güc potensiallarının nisbəti müəyyənləşdirir.

Burada “güt” sözü geniş anlamda işlədir. Ona hərbi, iqtisadi və insan ehtiyatı ilə yanaşı, ideyanın təsir imkanı, informasiyanın (təbliğatın) yayılması mexanizmləri də daxildir. Britaniyalı tarixçi, politoloq və diplomat Edward Carr XX əsrin ikinci yarısından başlayaraq beynəlxalq münasibətlərde hərbi və iqtisadi faktorlara yanaşı, informasiyanın aparıcı rol oynadığını xüsusi qeyd edib.

Bu şərtlər daxilində dünya nizamında daimi sabitliyi təmin etmək absurdur, burada yalnız qüvvələrin nisbi balansından söhbət gedə bilər. Daha konkret ifadə etsək, qlobal düzəni və təhlükəsizliyi saxlamaqın başlıca üsulu dönyaya aqalıq etmək istəyənlərin qarşısını almaqdandır, onların fealiyyətlərini qəbul edilmiş hüquqi, siyasi və ideoloji-informativ çərçivəyə salmaqdan ibarət ola bilər. H.Morgentau yazar ki, “...realist cərəyan üçün beynəlxalq siyasetin vacib suallarından biri müasir dönyanın necə transformasiya ola bilməsindən ibarətdir. Realistlər əmənidirlər ki, belə bir transformasiya siyasetə təsir edə bilən qüvvələrin ustalıqla tənzimlənməsi yolu ilə mümkündür”.

Ancaq burada bir məqam da vardır. Beynəlxalq münasibətlərdə əksər hallarda dövlətlər başqları tərəfdən olan qorxu hissine görə hərəkət edirlər. Onlar arasında əməkdaşlıq üçün daha çox əsas olduğu halda, bu qorxu, yaxud, yumşaq desək, çəkincəliklə intriqalara yol açır. Buna nəzəriyyədə “Hobbs qorxusu” deyirlər ki, bu da ingilis filosofu Tomas Hobbsun “insan insana təbiətən canavardır” tezi-

BMT-nin yeni dünya nizamının formalasmasında rolü:

“POSTBÖHRAN” MƏRHƏLƏYƏ KECİD

sindən irəli gelir Bir sıra müasir tədqiqatçıların işlədiyi “təhlükəsizlik dilemması konsepsiyası” həmin tezisə əsaslanır.

Nehayət, qlobal geosiyasi nizamlılıq baxımından daha bir maraqlı elmi-nəzəri yanışmanı vurğulamaq istərdik. Biz, Kennet Uoltsun neorealizmini nəzərdə tuturuq. Onun yanışmasında konservativizm və realizmin normativ prinsipləri sistem-struktur əsasına getirilib. Bu müstəvidən çıxış edərək K.Uolts müasir empirik politologyanın tələblərinə cavab verən nəzəriyyə formalasdır. Neticədə, “sistem-analiz” anlayışından istifadə edən və yeni izah aparatına malik konsepsiya meydana gəlib.

Bizi maraqlandıran problem baxımından K.Uoltsun yanışmasında mühüm məqam beynəlxalq münasibətlər sisteminin konkret ölkənin xarici siyasetinə təsiridir. Onun mövqeyince, həmin təsir hətta ölkənin daxili siyasetindən beşə üstündür. Onda belə çıxır ki, beynəlxalq münasibətlər sisteminde baş verə biləcək ciddi dəyişikliklər bu və ya diger dərəcədə böyük dövlətlərin də xarici siyasetinə təsir etməlidir. Buradan yeni dünya nizamının formalasması şansının az olmadığı qənaəti alınır. Yəni, yeni dünya düzəni əsas geosiyasi güclərin qüvvələr nisbətində asılı olduğu kimi, eks-əlaqə de mövcuddur. Bu çərçivədə beynəlxalq təşkilatların həmin prosesdə ehemiyetli rol oynadığı aydın görünməkdədir.

Yuxarıda vurğulanan məqamları da nəzərə alıqda, aşağıdakı tezis kifayət qədər maraqlı və aktual görünür. Belə ki, “Valday” klubunun tədqiqatçıları yazırlar: “Qərbmərkəzli dünya nizamı mütləq deyil, islahatlar üçün şans saxlanılır”.

İdeoloji fərqlər və reallıq: yeni balans axtarışları müstəvisində

Bunun üçün böyük güclər arasında yeni qüvvələr balansı yaradılmalıdır. Onun əsas əlamətlərindən biri isə “qeyri-universal dünya qaydalarının müəyyənəşdirilməsidir”.

Problemin digər tərəfi isə ideoloji məqama bağlıdır. Belə ki, dünya miqyasında iki əsas anlayışa fərqli yanaşma vardır. Onlardan biri “azadlıq”, digeri isə “ədalət”dir. Hesabat mülliəfləri vurğulayırlar ki, “qlobal sehnəde “azadlıq” və “ədalət” anlayışları arasında gedikcə daha çox fərqlər gözə çarpır: bunlardan birincisi Qərb cəmiyyətinin əldə etdiyi bayraqdır, ikincisi isə yüksəlməkdə olan qeyri-Qərb dövlətlərinin şüarıdır”.

Belə çıxır ki, ideoloji müstəvidə ciddi fikir ayrılığı mövcuddur. Bir tərəfdən, dünyada liberal nizamın bərqrər olmasını sənki bütün rəqib tərəflər qəbul edir. Digər yandan isə, buna praktiki nail olmaq üçün ortaqq ideoloji sahə müəyyənəşdirmək mümkün olmur. Qərb dövlətləri “azadlıq” anlayışından, aparıcı qeyri-Qərb ölkələri isə “ədalət” anlayışından çıxış etməyə üstünlük verirlər. Məsələ də bu prinsipial ideoloji konsept ətrafında fikir ayrıılıqlarının dərinleşməsindədir.

Buna baxmayaraq, mütxəssislər əmindirlər ki, beynəlxalq münasibətlərdə xaosun artması və idarəsizliyin güclənməsi sonsuzu qə-

der davam edə bilmez. Böyük dövlətlər qrupunun yeni balansına əsaslanan dünya strukturu formalasmalıdır. Yeni balans isə “soyuq müharibə” illərindən fərqli meyarlara söykənməlidir. Burada əsas yenilik bütün dövlətlərin “qarşılıqlı asılılıq və qarşılıqlı təsir vəziyyətində olmasına” qəbul etməkdən ibarət olmalıdır.

Bütün bunlara baxmayaraq, yeni dünya nizamını formalasdırıb bilecək prinsiplərin axtarışı davam edir. Bunu obrazlı olaraq, “qlobal yenidenqurma”, yaxud “yeni postböhran normallığı” axtarışı da adlandırmış olar. Hər bir halda çoxqıtblı dünyada universal qaydaları formalasdırıb məmkün deyilsə, qarşılıqlı əlaqəni və asılılığı təmin edə bilecək əməkdaşlıq formatı müəyyənəşdirmək qəcilməzdir. Dəqiq desək, müxtəlifiyyi, dövlətlərin müstəqiliyi və suverenliyini saxlamaqla onların ortaqq fealiyyətini təmin edən beynəlxalq mexanizm işlənmişdir. Bunun əsas qaranti isə BMT başda olmaqla beynəlxalq təşkilatlar ola bilər. Mütxəssislər bu fikri qəbul edirlər. “Valday” diskussiya klubu analitikləri yazırlar: “Çox-qıtblı dünyanın formalasması BMT-ye yeni nəfəs verə bilər, cünki legitimlik və təmsilçilik səviyyəsinə görə başqa beynəlxalq təşkilat yoxdur, ola da bilməz”.

Bu kontekstdə onu da vurğulayaq ki, BMT-də əvvəlki iki beynəlxalq təşkilatda kollektiv təhlükəsizlik məsələsi yalnız ideya formasında mövcud idi, onun konkret reallaşma mexanizmi yox idi. Məsələ yalnız BMT-də konkret orqanın timsalında öz ifadəsini tapdı. Bu, Birleşmiş Millətlərin Təhlükəsizlik Şurası idi. BMT-nin kollektiv təhlükəsizlik məsələləri ilə məşğul olan digər yardımçı orqanları faktiki olaraq bu başlıca struktur elementinə əlavələdir.

Bütün bunların fonunda aşağıdakı sualların aktuallığını inkar etmek doğru olmazdı: Yeni dünya nizamının formalasmasında bu mexanizmdən imtina etmek lazımdır? Konkret desək, BMT-de işlənmiş qaydaların ənənədən əlavə tənzimləmə mexanizmlərinə ehtiyac varmı? Yoxsa BMT TŞ-nin işini daha təkmil etmək yetəri ola bilər?

Ziddiyətlər və ümidi: global düzən BMT-nin potensiali fonunda

Bu suallara birmənali cavab vermək çətin olsa da, mütxəssislərin böyük qismi BMT-də islahatların aparılmasına vacib olduğunu vurğulayırlar. Səbəb isə ondadır ki, BMT-nin Nizamnaməsində kollektiv təhlükəsizliyin universal sistemi təsbit edilib. İkinci dünya müharibəsindən sonra - 1991-ci ilə qədər məhz bu sistem vasitəsilə dünyada bir çox münəaqşələrin qarşısını almaq mümkün olub.

O da həqiqətdir ki, həmin dövrə BMT bir sıra hallarda problemlərin həllinin öhdəsindən gələ bilməyib. Məsələn, İsrail-Ərəb qarşışdırması hələ də davam edir. Üstəlik, başqa regionlarda da münəaqşələr meydana gəlib ki, onların da hellinə hələ nail olunmayıb. Bu sıradə Cənubi Qafqaz münəaqşələrinin aradan qaldırılmasında BMT-nin göstərdiyi qətiyyətsizliyi xüsusi vurğulamaq istərdik. Çünkü məhz Ermenistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə BMT lazımi təpkinə göstərib, təcavüzkarı yerində oturtmur. Halbuki

onun Nizamnaməsində həmin vazifəni yerine yetirmək üçün bütün imkanlar göstərilib.

Ancaq BMT-nin kollektiv təhlükəsizlik sisteminə alternativ model də mövcud deyil. Xüsusile söhbət liberal dünya nizamından, zorakılığın, terrorun, narkotikarətin və dövlət seviyyəsində təcavüzkarlığın olmadığı bir beynəlxalq mühitdən gedirə, BMT TŞ-nin kollektiv təhlükəsizlik sistemi daha uyğun görünür. Tebii ki, bir şərtlə - orada müasir tələblərə uyğun yeniliklər aparılsın!

Rusiyali mütxəssis V.L.Oleandrov həmin aspektdə yazır: “BMT ideologiyası ümumdünyəvi idi. Hesab edildi ki, dünya artıq ayrı-ayrı regionların cəmi deyil, vahid bir tamdır. Hərçənd, nəzərdə tutulurdu ki, hər bir regionun öz maraqları və özəllikləri mövcuddur. Dünyanın bütün dövlətləri sülh şəraitində cəreyan etməli olan ortaqq inkişaf taleyi olan və ümumi beynəlxalq hüquq qaydaları ətrafında birləşmiş xalqların ailəsi kimi nəzərdən keçirilirdi”.

O fikirlərini inkişaf etdirərək onu da vurğulayırlar ki, BMT XXI əsrin astanasında dövlətlərarası münasibətlərə dənə mədəniyyətinin ən yüksək nüfuzluq təsiri və “beynəlxalq münasibətlərin beşəriyyətin bütün xalqlarını və dövlətlərini birləşdirən en səmərəli idarəetmə mexanizmlərinə malikdir”.

Deməli, BMT-nin yeni dünya nizamının formalasdırılmasında aparıcı rol oynaması üçün bütün hüquqi, siyasi və idarəetmə imkanları mövcuddur. Ancaq onun bu funksiyani yerinə yetirməsi üçün qarşısında duran müəyyən əngəllər də vardır. Bu sıradə daha çox BMT TŞ-nin daimi üzvlərinin fealiyyət prinsipi qeyd olunur. Məsələn, Andrey Kortunov bununla bağlı yazır: “BMT TŞ-nin rolu onun daimi üzvlərinin en vacib məsələlər üzrə xroniki olaraq razılaşa bilməməsi şəraitində çətin ki, artsın”.

Vurğulanınlar yeni dünya nizamının formalasmasında paradoksal situasiyanı ortaya qoyur. Bir tərəfdən, bütün dövlətlər anlayırlar ki, mövcud qlobal düzən yenileşmeli və dönyanı bürüyən müxtəlif xarakterli təhlükələrin qarşısı alınmalıdır. Digər tərəfdən, bunu həyata keçirmək üçün BMT kimi beynəlxalq təşkilatların fealiyyətinin yeni səviyyəye yüksəldilməsi zərurətini görmək mümkün deyildir. Ancaq məhz BMT-nin bu prosesdə aparıcı rol oynamasının qarşısı kəsilsər. Özü də bu, daha çox bu təşkilatda həllədici rol oynayan böyük dövlətlər tərəfindən edilir.

Yaranmış bu ziddiyəti durumdan xilas yolu hələ məlum deyil. Çünkü BMT TŞ-nin daimi üzvlərinin başı dünya liderliyi uğrunda amansız mübarizəyə qarışır. Bir sıra hallarda bu yarış beynəlxalq hüququn bütün çərçivələrini aşaraq, əsl savaş məzmunu kəsb edir.

ABŞ, Böyük Britaniya, Rusiya, Çin və Fransa hüquqa əməl etməkdə başqalarına nümunə olmaq əvəzində özələri onu pozurlar. Neticədə, BMT-nin missiyasına şübhələr yaranır, onun səmərəsiz təşkilatın olması barədə fikirlər ortaya çıxarılr. Beşəriyyət sanki özünün ortuduğu sabitlik və inkişaf “budağını baltalayır”. Lakin paradosdur ki, mütxəssislər xilas yolunu başlıca olaraq BMT-də islahatların aparılmasında görürler. Rusiyali alim T.V.Qoverdovskaya bu mənada yeni dünya vurğulayırlar: “Təşkilat sürətli dəyişən dünyadan geride qalmamalıdır. Təhlükəsizlik Şurası isə XXI əsrə BMT-nin ürəyi olmaqdə davam etməlidir”. Bununla yanaşı, tədqiqatçı onu da diqqətə çatdırır ki, indiyə qədər elə hallar olub ki, BMT TŞ “münəaqşələ-

rin həllində özünü kenarlaşdırır”. Deməli, bu qüsura baxmayaraq, o, yeni dünya nizamının formalasmasında aparıcı rolu BMT-nin oynaması bələdçiye inanır.

Buna görə də tədqiqatçı alim belə fikir irəli sürür ki, “BMT TŞ-də islahatlar kollektiv təhlükəsizlik sisteminin dirçəldilmesinin zəruri şərtidir”. Bizcə, fikir aydınır: dünyanın yeni düzənində kollektiv təhlükəsizlik sistemi mərkəzi rol oynamalıdır və onun təmin edilməsinin yolu BMT TŞ-dəki islahatlardan keçir. Etiraf edək ki, maraqlı və düşünməyə tehrik edən tezisdir. Siyasetçilərin bu nəzəri müddəanın reallaşması istiqamətində fəaliyyət göstərmələri dünya üçün faydalı olardı.

Onu xüsusi qeyd edək ki, BMT TŞ-də islahatlar kollektiv təhlükəsizliyi təmin etmə mexanizmi kimi kompleks formada struktur-funksional çərçivədə aparılır. Bunun üçün tədqiqatçılar müasir kollektiv təhlükəsizlik sistemi konsepsiyalarının əsas istiqamətlərini müəyyənləşdirir və həmin istiqamətdəki yanaşmaları araşdırırlar. Həmin kontekstdə BMT TŞ-nin regional təhlükəsizlik sistemləri ilə səmərəli qarşılıqlı təsirləri təhlil olunur. Maraqlıdır ki, tədqiqatçılar Təhlükəsizlik Şurasının silahlı münəaqşələri hələlik hətərifli, kompleks şəkildə qiymətləndirir və həm də vahid qəbul edilmiş anlayışlar aparatının olmaması” ilə izah edirlər.

BMT-de islahatlar kontekstində tədqiqatçıların öne çəkdiyi digər maraqlı məqam bu təşkilatın universal tənzimləmə mexanizmlərini işləməli olmasından və ona hüquqi məzmun verməsindən ibarətdir. Çünkü hazırda mövcud olan qaydalar bir sıra problemlər meydana gətirir. Deməli, yeni ele mexanizm işlənməlidir ki, bütün üzv dövlətlər onu qəbul edib əməl etsinlər.

Nəticə

Beləliklə, yeni dünya nizamının formalasması perspektivi kifayət qədər mürəkkəb geosiyasi nəzəri və praktiki-diplomatik məqamlarla sıx bağlıdır. Hazırda mövcud olan nəzəri yanaşmalar prizmasından yeni düzənin meydana gəlməsi bir zərurət kimi görünür. Hərçənd, onun konkret mexanizmləri ilə bağlı təsəvvür fərqlidir. XX əsrə meydana gəlmiş nəzəri konstruktlar artıq müasir tələblərə tam cavab verə bilmir. Bu səbəbdən geosiyasətde idəya transformasiyasına ciddi ehtiyac duyulmaqdadır. Həmin müstəvidə mütxəssislər bu prosesi səmərəli təmin etmə mexanizmi kimi daha çox beynəlxalq təşkilatlara üstünlük verirler.

Bu baxımdan ilk növbədə BMT-nin potensialının yüksək olduğu vurğulanır. Ancaq o da həqiqətdir ki, hazırda BMT-nin ciddi islahatlarla ehtiyacı vardır. Bu mənada yeni dünya nizamının taleyi müəyyən aspektlərdə BMT-də aparılacaq islahatlardan asılıdır.

Hazırda başlıca məqsədlərdən biri bu kontekstdə BMT-qlobal düzən bağlılığını konkret məzmun verilməsidir. Burada, təbii ki, əsas vəzifə böyük dövlətlərin üzərinə düşür. Bunun dərəkini yeni qlobal nizamın formalasmasında mühüm məqam hesab edirik.

**Leyla Məmmədəliyeva,
Azerbaijan Milli Elmlər Akademiyası
Fəlsəfə İnstitutunun doktorantı
Newtimes.az**

13 yanvar 2017-ci il

YAP Daşkəsən rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yiğincalarının keçirilməsi davam edir



Dünən YAP Daşkəsən rayon təşkilatının hesabat-seçki yiğincaları təsdiq olunmuş qrafikə uyğun olaraq, ilk partiya təşkilatlarında ugurla davam etdirilmişdir. Növbəti hesabat-seçki yiğincığı Zağalı ərazi ilk partiya təşkilatında ruh yüksəkliyi ilə davam etdirilmişdir. Yiğincığın əsas müzakirə mövzusu ötən dövr ərzində ilk partiya təşkilatında görülən işlərin müzakirəsi ve partiya sıralarına yeni üzvlərin qəbulu olmuşdur.

Gündəlikdə duran məsələlər barədə YAP Daşkəsən rayon təşkilatı Zağalı ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvü Rasim Allahverdiyev öz çıxışında vurğulanmışdır ki, ölkəmizin hər yerində, eləcə də, rayonumuzda Yeni Azərbaycan Partiyasının nüfuzu günbegün artır və sıraları genişlənir.

Məruzəçi öz nitqinin sonunda yiğincəq iştirakçılarını əmin edərək, bildirdi ki, partyanın bundan sonra da qarşıya qoyulan bütün tapşırıqlarını daha da məsuliyyətlə icra edəcəklər. Hesabat-seçki yiğincığında YAP Daşkəsən rayon təşkilatının sədri Meydanlı Yolçuyev çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası çox çətin bir şəraitdə yaradılmışdır: "Bu, həmin ərəfe idi ki, Azərbaycanda xaos hökm sürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımباşı cinayətlər töredilirdi. Müstəqil respublika elan olunsa da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkin bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan ve ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə eəsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu sebəbdən də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ile ziyanlılar Ona müraciət ünvanlaşdırılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-in təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partyanın Sədri seçildi". Təşkilat sədri çıxışında bildirdi ki, rayonda bu gün Yeni Azərbaycan Partiyası ugurla öz işini qurur və inkişaf edir. "Rayon təşkilatına yaxınlaşdırmaq və yaradılan şəraite görə, rayon icra hakimiyyətinin başçısı Əhəm Abiyev öz dərin minnətdarlığımızı bildiririk". Sonra yiğincəda Hətəm Əzizov, Seymour Hesənov və başqları çıxış edərək, ərazi ilk partiya təşkilatının ötən dövrəki fealiyyətini qənaətbəxş qiyətləndirdilər. Hesabat-seçki yiğincığında 7 nəfərdən ibarət idarə heyəti, YAP Daşkəsən rayon təşkilatının IX konfransına ərazi ilk partiya təşkilatından 7 nəfər nümayəndə seçilmişdir.

Hətəm Əzizov Zağalı ərazi ilk partiya təşkilatının yeni sədri seçilmişdir.

Ərazi ilk partiya təşkilatında hesabat-seçki yiğincığının sonunda bir qrup gənc və ziyanlı YAP sıralarına qəbul olunmuşdur.

RƏFIQƏ

Yanvarın 16-da IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyasına start veriləcək

Yanvarın 16-dan "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyası prosesinə start verilecek. AZERTAC "Bakı-2017"nin saytına istinadla xəbər verir ki, Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalista, fotoqrafla və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulur. Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərruatları "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Media Bələdçişi kitabçasında qeyd olunacaq və mətbuat nümayəndələrinə paylanacaq. Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. "Bakı-2017"nin işıqlandırmaq istəyen media nümayəndələri bu tarixdən gec olmayaraq akkreditasiya üçün müraciət etməlidirlər. Martın 31-dən sonra edilən müraciətlər qəbul olunmayacaq. Beynəlxalq media nümayəndələrinin müraciəti təmin olunarsa və təsdiqlənərsə, onlara Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Media akkreditasiya kartları isə Akkreditasiya Mərkəzində paylanılacaq.

Oyunlardan əvvəl mayın 9-da və 11-de Atletlər Kəndinə iki media tur təşkil olunacaq. Media nümayəndələrinin Milli Olimpiya komitələrinin qonağı kimi dəvət edilməsi halları istisna olmaqla, onların Atletlər Kəndindəki yaşayış ərazisine girişinə imkan verilməyəcək. Lakin iki media turdan birində yaşayış ərazisine giriş üçün imkan yaradılacaq. Hər turda media nümayəndələrinin sayı 100-dən çox olmayacağı. Turda iştirak etmək üçün media nümayəndələri martın 31-dən sonrapressoperations@baku2017.com elektron ünvanından qeydiyyatdan keçməlidirlər.



"SƏS" qəzeti şanlı tarixinin canlı şahididir


Hələ 1992-ci illərdən sevə-sevə oxuduğum, daima həqiqətləri və xalqın haqq səsini səhifələrində əks etdirən "SƏS" qəzeti 26-ci ildönümü ilə əlaqədar təbrik edirəm. Bu neçə illərdə "SƏS" qəzeti-nin redaksiyasında, bu qəzətin kollektivində çalışan insanların fədakar əməyini yüksək qiymətləndirirəm.

Cünki bu fealiyyət daim dövlətçiliyimizin möhkəmləndiriləməsində, inkişaf etdirilməsində xüsusi rol oynayıb, bu gün de davam etdirilməkdədir. "SƏS" qəzeti bir yaradıcı qələm əhlinin toplaşduğu bir təşkilat olmaqla yanaşı, eyni zamanda, siyasi bir təşkilatdır. Əbəs yere deyil ki, "SƏS" qəzeti müstəqil Azərbaycan mətbuatının ən mübariz qəzeti kimi qiymətləndirilməkdədir. Bu qəzet Azərbaycanın ikinci müstəqiliyi ilə yaşıddır, tariximizin şanlı səhifələrində biridir və yarandığı dövrdən başlayaraq, dövlətçilik uğrunda mübarizəyə qoşulub. Əlbəttə ki, ziyalılarımızın "SƏS" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyev müraciəti, eləcə də, Ulu Öndər Heydər Əliyevin bu qəzet vasitəsilə ünvanladığı tarixi cavabı da belə qənaətə gəlməyə əsas verir ki, həmin dövrlərdə Azərbaycanda baş verən xaos və anarxiyanın qarşısının alınmasında "SƏS" in şücaeti kifayət qədər böyükdir. Əbəs yere deyil ki, Ulu Öndər Heydər Əliyev "SƏS" qəzətini özünün ən sevimli qəzeti kimi qiymətləndirmişdi.

"SƏS" qəzətinin keçdiyi tarixi yol, onun fealiyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fealiyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözə, "SƏS" xalqın dəstəklədiyi YAP ilə ortaq tarixi inkişaf yolu keçib, həlliəcisi məqamlarla partyanın məqsəd və məramalarının geniş ictimaiyyətə çatdırılmasında müstəsnə rol oynayıb. Ona görə də, bu qəzet həm də xalqın və YAP-in mətbə ruporu kimi qiymətləndirilməkdədir.

Bələliklə, vurğulandığı kimi, "SƏS" qəzeti bu gün də YAP-in ideyalarının en feal təbliğatçısı kimi çıxış edir. Partyanın fealiyyətinin təbliğində və işıqlandırılmasında bu qəzətin özünəməxsus rolu var. YAP-in mövqeyini, siyasi kursunu müdafiə edən qəzətlər sırasında "SƏS" qəzeti öz ardıcılılığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "SƏS" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-in Sədri İlham Əliyevin siyasi xəttini, fealiyyətini çox feal, qətiyyətli şəkildə müdafiə edir. Bu da öz ədaletli mövqeyində dönməz olan "SƏS" in ictimai-siyasi qəzeti kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzətin oxucu auditoriyasını bir qədər də genişləndirir.

Yaxşı yadimdadır, YAP-in Masallı rayon təşkilatını yaradarkən və sonrakı fealiyyət dövründə, haqq səsinin insanlar arasında daha geniş şəkildə çatdırılması üçün, həqiqətləri öyrənmələri üçün daima Bakıdan "SƏS" qəzətinin nüsxələrini getirərək, rayon ictimaiyyətinin arasında yaymağa çalışırdıq. "SƏS" qəzeti həm də Ulu Öndər Heydər Əliyevin insanlarla canlı ünsiyyət vasitəsi missiyasını daşıyır. Mən fürsətdən istifadə edərək, qəzətin ilk baş redaktoru Ağabəy Əsgərovu, hazırkı baş redaktoru Bəhrəz Quliyevi, eləcə də, "SƏS" qəzətində çalışmış, bu gün də fealiyyət göstərən nümunəvi kollektivi 26-ci ildönümü müsbəti ilə təbrik edirəm".



Şirvan Əbilov,
Prezident təqaüdçüsü

Prokurorluq 20 Yanvar faciəsi ilə bağlı Rusiyanın istintaq orqanlarına göndərdiyi sorğunun cavabını gözləyir

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları 20 Yanvar faciəsi ilə bağlı başlanılan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusunu indiyə qədər cavablandırıbm. Bu baremdə AZERTAC-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, 20 Yanvar faciəsi ilə bağlı cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından, 68 cildlik işin materialları Moskvaaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa təhvil verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib. İstintaqla müəyyən edilib ki, tərədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan vurulub.

Xatırladaq ki, 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırımlar SSRİ Baş Prokurorluğunu tərəfindən aparılıb. Baş vermiş hadisələrlə əlaqədar hərbiçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsində gəlinərək, 1990-ci il 20 dekabr tarixli qərarla cinayət işinin icraatına xitam verilib. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 1992-ci il fevralın 14-də xitam qərarı ləğv edilərək həmin dövrde qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri (ağır-laşdırıcı hallarda qəsdən adamöldürmə, 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə, 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılıb.



1989-cu ilin sonlarından başlayaraq 20-ci əsrin ən nəhəng imperiyalarından saylan Sovet dövləti azadlıq uğrunda mübarizə aparan xalqımıza divan tutmaq üçün səyini getdikcə artırırdı. Azərbaycanın sərhədlərinin pozulması bəhanəsi də bu mənada, qanlı qırğına haqq qazandırı bilərdi. Ona görə də imperiya başçıları, məhz sərhədçilərə insanlara dəyməmək əmri vermişdilər. Dekabrin 31-də Araz çayı ətrafı 137 kilometrlik Sovet-İran sərhədində izdiham baş qaldırdı. Nəticədə, sərhəd qurğuları uçuruldu. Hər iki tərəfin adamları Arazi keçərək, bir-birilə görüsdürlər. 1990-ci il yanvarın 7-də SSRİ-Türkiyə sərhədində də həyəcanlar baş qaldırdı.

Yanvarın 18-de Biləsuvar ve Cəlilabad ərazilərində sərhəd qurğuları dağıldı. Xalq Cənub tərəfdəki qan qardaşları ilə qovuşdu. Belə bir şəraitdə Lenkəranda hadisələr sakit şəkildə davam edirdi. 1990-ci il yanvarın 11-de rayon partiya komitesi, daxili işlər şöbəsi, mətbəə və digər sahələr mühasirəyə alındı. Rayonda müvəqqəti müdafiə komitesi yaradıldı. Yanvarın 12-de xalqı divan tutmaq məqsədi ilə ölkənin mexanik-ləşdirilmiş hərbi hissələri Lənkərana yerdildi. Bunun qarşısını kəsmek üçün qonşu Salyan, Sabirabad, Kürdəmir bölgələrində xalq ordu hissələri hərəket edən yolların qarşısını kəsdi. Bu hadisələr hakimiyət böhranının, eləcə də, Moskva canişini və onun aparatının Azərbaycanda baş verən hadisələrə nezəretinin tam itirməsinin təcəssümü id. Belə bir şəraitdə ermənilərin təhrikçilik hərəkətləri, onların sərhəd kəndlərimizə, eləcə də, Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan bölgələrə silahlı hücumları gücləndirdi. Yanvarın 12-də Ermenistandan 500 nəfərlik silahlı quldur dəstəsi vertolyotla Xanlar rayonunun Quşçu kəndinə basqın edib silahsız əhaliyə divan tutdu, çoxla qadın və usaqlar vəhşicəsi nə oldurudü.

Bütün bunlara müxtəlif yollarla göz yuman Moskva rəhbərliyi öz məqsədine çatmış, xalqı radikallaşdırma bilmışdır. Yanvarın 12-də Azərbaycandakı radikal qüvvələr iştirakı ilə Milli Müdafiə Şurası yaradıldı. Məqsədləri silahlı özünümüdafiə destələrini bir yere cəmləşdirmək, yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrinin basqınlarının qarşısını kəsmek idi. Respublikada xalq hərəkatını yatırmaq üçün münasib şərait yetmişdi. Yanvarın 13-de Bakıda bir ermənin 2 nəfər azərbaycanlısı öldürməsi paytaxtda iştirşəfləri gücləndirdi. Yerli hüquqmühafizə orqanları, eləcə də Bakıda yerləşən SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı dəstələri isə bunun qarşısını almağa heç bir cehd göstərmədilər.

İmperiya Bakıda sovet dövlətinin devrilecəyindən, eləcə də, Azərbaycanın əldən çıxacağından qorxub paytaxt ətrafına əlavə ordu bölmələri, ağır texnika yeritməye başladı. MMŞ-nin fəlliği ilə Bakıtrafi sahələrə və Bakı qarnizonunun yaxınlığında əhali yük, minik maşınlarını, avtobusları yan-yana düzərək, barrikadalar yaratdı. Yolların ətrafında 26 iri manə teşkil edildi. Salyan kazasının yolu kesildi. 1990-ci il yanvarın ortalarında Azərbaycan KP MK-nin büro iclaslarında respublikadakı mövcud vəziyyət müzakire olundu. Çıxış edənlər Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaničko, E.Qafarovə başqları, eləcə də, Bakıda olan Y. Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc tətbiq olunmasının zəruriliyini bildirdilər. Buna etiraz edən və ya başqa təklif verən olmadı. 1990-ci il yanvarın 15-de Ə.Vəzirov Moskvaya telegram göndərərək, tələb edirdi ki, "Antisovet və antipatiyaçılarla mitinq keçirən ekstremistlə-

qi cezalandırmaq məqsədilə fövqəladə vəziyyət tətbiq edilmesi üçün təzyiqlərini artırdı. Yanvarın 18-de Şərur rayonu Kerkə kəndinin erməni terrorçuları tərefindən zəbt edilmesi vəziyyəti daha da mürəkkəbəşdirdi. Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxmazı haqqında qərar qəbul etdi. Burada başlıca məqsəd isə Azərbaycanda baş verən hadisələrə, sovet ordusunun qanlı əməllerine dünya xalqlarının diqqətini cəlb etmək idi və bu ad-

lar. Hərbçilər təsadüf neticəsində çöle çıxanları, yaşayış evlərini, tecili yardım maşınlarını, nəqliyyatı atəşə tutur, yaralı adamları öldürür, meyitləri yandırırlar. Bakı küçəleri öldürülmüş, yaralanmış adamların, qocaların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibbi heyətin yaralılara köməyə getməsine şərait yaratır, hər vəchələ buna manə olmağa çalışırlar. Əldə olunmuş rəsmi mülumatlara görə, Bakıya və digər yanış məntəqələrinə sovet qoşunlarının basqını zamanı 131 nəfər, o

çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaramazdı". Ulu Önder Heydər Əliyev çıxışında respublika rəhbərələrinin yarımz fealiyyətini ifşa etdi və bildirdi ki, Vəzirov bu yüksək vəzifədə olduğu müddətde Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi mənevələri ilə xalqla öz arasında uğurum yaratmışdır. Ümummilli Lider qorxmadan imperiya rəhbərələrini "qatillər" adlandırdı. Dahi Önder



rin liderləri derhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır". Bunun ardınca Azərbaycan SSR Nazirlər Sovetinin sədri A. Mütəllibov Moskvaya göndərdiyi teleqramda bildirirdi ki, respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərk-silah etmək üçün eməliyyat keçirəcəkləri müdəttədə yerləşdirmək və ərzaqla təmin etmək üçün hər cür imkanı vardi. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən, SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də "Dağlıq Qarabağ Muxtar Vilayəti və bəzi başqa rayonlarda fövqəladə vəziyyətə elan olunması haqqında" fərman verdi. İmperiya Azərbaycan Ali Sovetinin təklif etdi ki, Bakı və Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində komendant saatı tətbiq edilməsi də daxil olmaqla lazımi tədbirlər görsün.

1990-ci il yanvarın 17-dən AKP MK-nin binası qarşısında əzəmetli mitinq başlandı, ümumi tətil elan olundu. Mitinqlərdəki çıxışlarda tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına son qoysun. İmperiyanın Bakıya və ətraf bölgələre yığıdığı qoşunlar Dağlıq Qarabağa və erməni hücumlarına məruz qalan sərhəd bölgələrinə gəndərilsin. Mərkəz Naxçıvanda da xal-

cümlədən, 117 azərbaycanlı, 6 rus, 3 yahudi və 3 tatar öldürilmiş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər isə itkin düşmüşdür.

Fövqəladə vəziyyət haqqında fərman artıq iş-işdən keçəndən sonra, yanvarın 20-də səhər radio vəsisi ilə elan olunmuşdu. Azərbaycanda rəhbər vəzifədə olanlar xalqa kömək etmək, on arxa durmaq əvəzinə, kürsülərini qorumaq namənə qəçib gizləndilər. Ziyalıların bir qismi yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. Ziyalıları qorxutmaq üçün bu mitinqin iştirakçıları olan 3 tanınmış alim, professor Bakı-Sumqayıt yolunda tankın altına salınıb məhv edildi.

Başşız qalmış xalq qorxu içinde idi. Yanvarın 21-də xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, 6 minədək adamın iştirak etdiyi izdihamlı yiğincədə çıxış etdi və bu ağır günlərdə heç yerdə kömək almayan doğma xalqı ilə birləşdə olduğunu nümayiş etdi. O bildirdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhelesi ndən ölkənin ali partiya və siyasi rəhbərliyi tərefindən görülsəydi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə

Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında soydaşlarımızı ağrı gündə "ağılı, kamallı olmağa, həmərliyə və birliyə çağırı". Xalq Ulu Önder Heydər Əliyev kimi bacarıqlı, böyük nüfuz sahibi olan bir şəxsiyyətin onunla olduğunu, onu müdafiə etdiyiğini gördü, üreklandı...

Şəhidlər Bakının en uca yerində Dağüstü Parkda defn edildi. 1990-ci ilin qanlı yanvarı Azərbaycan xalqı üçün yanlız böyük faciə deyildir. Bu hadisə həm de ləyaqətini, qeyrətini qorumaq üçün mübarizə aparmaqla bu yolda qurbanlar verməyə hazır olan xalqın tarixində şərifli bir səhi-fədir. Ümummilli Lider Heydər Əliyevin "Bizim ittifaqdan nicasımız yoxdur" sözləri xalqın ümumi rəyinin ifadəsi oldu. Xalq hərəkatı bu şüur altında keyfiyyətə yeni merhələyə qədəm qoydu. Özlərini xalqın övladları sayıb, dar gündə ona xəyanət edən rəhbərlər mühakimə edilməlidirlər. Heysiyyətini itirmiş o zamankı respublika rəhbərləri məsuliyyətdən xilas olmaq üçün bütün günahları SSRİ rəhbərliyinin üzərinə atıldı. Lakin heç kəs heç vaxt tarix qarşısında günahını gizlədə bilmez.

Firudin Cümşüldü, tarix elmləri namizədi, ADPU-nın Azərbaycan tarixi kafedrasının dosenti

13 yanvar 2017-ci il

Partiyanın aparıcı rolünün daha da yüksəldilməsinə bundan sonra da daha əzmlə səy göstəriləcək

Biləsuvar rayonunun Səmədabad kəndində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Səmədabad ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Qəzetimizə daxil olan məlumatə görə, iclasın gündəliyində 3 məsələ müzakirə edilib.

Gündəlidikdə duran birinci məsələ barədə Səmədabad ərazi ilk partiya təşkilatının sədri Aydin Beşirov hesabat məruzəsi ilə çıxış edərək, ərazi ilk partiya təşkilatının keçen konfransdan bəri görülen işlərdən danışır və qeyd edib ki, YAP-in kənd əhalisi arasında böyük nüfuzu vardır. "Ərazi ilk partiya təşkilatı ötən hesabat-seçki yığıncağından bu güne qədər öz sıralarını da ha da möhkəmləndirmiş və əsasən, gənclərin bu partiyaya üzv olmaları üçün təbligat işi genişləndirmişdir" - deyə qeyd edən A. Beşirovun əlavə etdiyinə görə, təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 40 faizini gənclər təşkil edir.

Yığıncaqdə çıkış edən YAP Biləsuvar rayon təşkilatı idarə heyətinin üzvü Akif Kazimov Biləsuvar rayonunun inkiaşaf etmiş rayonlardan biri olduğunu qeyd edib. O, daha sonra bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi



Biləsuvar rayonunun Səmədabad kəndində ərazi ilk partiya təşkilatının hesabat yığıncağı keçirildi

və iqtisadi islahatlar Biləsuvar rayonuna, eyni zamanda, Səmədabad kəndində də öz təsirini göstərmişdir. Natiq daha sonra qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının Program və Nizamnamesini əlinde rəhbər tutan rayon təşkilatı partiyanın aparıcı rolunu daha da yüksəldilməsinə bundan sonra da daha əzmlə səy göstərecəkdir.

Hesabat-seçki yığıncağında çıkış edən partiya üzvlərindən Kamal Teymurov, Əlislam Orucov və başqaları

ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Hesabat-seçki yığıncağında Aydin Beşirov yenidən Səmədabad ərazi ilk partiya təşkilatının sədri seçilmişdir. Eyni zamanda, təşkilatın sədr müavinləri və idarə heyətinin üzvləri seçilmişdir. Həmçinin, yığıncaqdə YAP Biləsuvar rayon təşkilatının konfransına 5 nəfər nümayəndə seçilmişdir.

RƏFIQƏ HÜSEYNNOVA

YAP Yevlax rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransına həzirlıqlar start verilib.

21 dekabr 2016-cı ildə keçirilmiş rayon təşkilatının şura iclasında YAP Yevlax rayon təşkilatının IX konfrasının keçirilməsi üçün konfransa nümayəndələrin müəyyənəşdirilmesi, hazırlıq tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, həmçinin, konfrans hazırlığı işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilib. Qrafikə əsasən, artıq rayon təşkilatının ilk partiya təşkilatlarında yığıncaqların keçirilməsinə və konfransa nümayəndələrin müəyyənəşdirilməsinə başlanılıb. Bu məqsədlə YAP Yevlax rayon təşkilatı Mədəniyyət ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatı Mədəniyyət ilk partiya təşkilatının sədri Seymour Novruзов açaraq, hesabat məruzəsi ilə çıkış edib, ilk partiya təşkilatının fəaliyyəti barəsində məlumat verib. Onun sözlərinə görə, sədrlik etdiyi ilk partiya təşkilatında 506 nəfər partiya üzvü birləşir. Hesabat dövrü ərzində təşkilatda 73-dən artıq gənc partiya sıralarına üzv qəbul edilib. Partiya üzvlük haqlarının toplanması və uçot-protokol işlə-



dent İlham Əliyevin ətrafında six birləşərək, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.

Sonra YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əmine Əhmədova çıkış edərək, Mədəniyyət ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işləri müsbət qiymətləndirib. Bu sahədə, məhz qadın partiyaçılarının feallığını xüsusi diqqətə çatdırıb.

Tədbirdə çıkış edənlər Yevlax rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları Zöhrə Adıgözəlova, Rafiq Məmmədov, Eldəniz Məsatafayev, Allahverdi Cəbrayılov və başqaları partiyanın yaranma tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındaki rolundan danışıblar. Ərazi ilk partiya təşkilatının ötən müddət ərzində görülmüş işləri bir başlangıç kimi qiymətləndirərək, növbəti mərhələdə daha fəal və səmərəli İsləməyi qarşılarına öhdəlik kimi götürübllər. Yığıncaqdə təşkilatın idarə heyətinin üzvləri, ilk partiya təşkilatının sədri və müavinləri, YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

ZÜMRÜD



rinin aparılması yüksək dəqiqlik və şəfaflıq şəraitində həyata keçirilir.


Cıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev YAP-in Azərbaycanda aparıcı siyasi qüvvə olduğunu bildirib. Qeyd olunub ki, bu gün YAP-a müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Bu da onu göstərir ki, gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezi-

Özbəkistanın xəbər agentliyi:

"Azərbaycanın işgal edilmiş ərazi-ləri geri qaytarılmalıdır"

Azərbaycanın Özbəkistandakı səfirliliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə News xəbər agentliyi rus dilində "Azərbaycanın işgal edilmiş əraziləri geri qaytarılmalıdır" sərlövhəli məqalə yayıb. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilir, problemin sülh yolu ilə həlli məsələləri araşdırılır.

Yazında Ukraynada Erməni Milli Kongresinin sədri Aşot Ovanesyanın münaqişənin həlli ilə bağlı fikirləri yer alıb. O deyib: "Bizim konres bele hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sühl yo-



lu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, işgal olunmuş torpaqlar geri qaytarılmalıdır. Biz Ermənistanın rəsmi şəxsləri ilə, deputatlarla görüşlərdə bunu dəfələrlə bəyan etmişik. Azərbaycan mənim Vətənimdir, mən Oğuz rayonunda doğulmuşam".

Müellif vurgulayır ki, erməni xalqı bu münaqişədən çox əziyyət çəkir, eger mühərbi başa çatsa, bundan ermənilər daha çox qazanacaqlar. Oxuların diqqətinə çatdırılır ki, Amerika Birleşmiş Ştatlarında yaşayan erməni yazıçısı Anna Paytian Xocalı faciəsini töredənləri ittiham edib, cinayətkarların cəzalandırılmasını istəyib. O, Ermənistan prezidentinə müraciətə deyib: "Sizin hamınızı həbs etmək, normal cəmiyyətdən ayırmə lazımdır". Erməni tarixçisi vurğulayıb ki, Serj Sarkisyanın ölüm hökmü verilməlidir. Azərbaycanlı uşağı öldürən erməni uşağı da öldürür. Serj Sarkisyanın və Robert Köçəryanın günahları bağışlanmadan onlara ölüm hökmü kəsilməlidir.

Yazında bildirilir ki, ötən ilin noyabrında Bakıda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivi". Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfrans keçirilib və tədbirdə Azərbaycan və Ermənistan prezidentlərinə müraciət qəbul edilib. Məqalədə müraciətin mətni də verilib.

Niyaməddin Orduxanlı: "QHT-lər var ki, pula görə, vətəni də satmağa hazırlılar"



Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında müxtəlif xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını təqdim etdi". Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Prezident bəzi QHT-ləri təqdim etməkə haqlıdır: "Prezidentin bütün mənbələrdən dəqiq məlumatı var. Həqiqətən də QHT-lər var ki, onlar ölkənin nüfuzunu aşağı salmaq, Azərbaycana ləkə vurmaq, dövləti qaralamaq və görülən işlərin üzərinə kölgə salmaq məqsədi daşıyırlar. Bu təşkilatların bütün fealiyyəti Azərbaycanın milli maraqlarına zərər vurmaqdır. Hər kəsə də bəllidir ki, bu cür təşkilatlara erməni diasporası və lobbileri güclü maliyyə destəyi verilər. Bəzimkiler üçün isə, əsas pulsudur. QHT-lər var ki, pula görə, vətəni də satmağa hazırlılar. Prezident İlham Əliyev faktlara əsaslanaraq bu cür çıxış etdi. Bununla da konkret olaraq onları ifşa etmiş oldu".

Ermənistani cəzalandırmaq üçün tədbirlər görülür

Azər Badamov: “Terrorçulardan ibarət olan Sarkisyan rejimi ölü meyitlərlə müharibə aparmağa öyrəşibdir”

- Azər müəllim, Ermənistani tərəfi hələ də şəhid azərbaycanlı əsgərin cənəzəsini verməkdən imtina edir. Bu, bir daha Cenevre Konvensiyasının, eləcə də beynəlxalq hüquq normalarının Sarkisyan rejimi tərəfindən kobud şəkildə pozulması demək deyilmi?

- Dekabrın 29-da cəbhə xəttidə erməni diversiya qrupunun hücumunun qarşısını alarkən, şəhid olan Azərbaycan əsgərinin cənəzəsinin bu güne qədər qaytarılmaması

Cenevre Konvensiyasına ve beynəlxalq hüquq normalarına tamamilə ziddir. Cenevre Konvensiyasında qeyd olunur ki, münaqişə zonalarında həlak olmuş insanların meyitləri qarşı tərəfə 3 gün ərzində qaytarılmalıdır. Çox təessüf ki, bunun Ermənistana aidiyyəti yoxdur. Ümumiyyətlə, Ermənistani beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrinə, beynəlxalq təşkilatların təkliflərinə məhəl qoymur. Əger belə olmasayıd, Azərbaycan əsgərinin nəşinin qaytarılması ilə əlaqədar Qırmızı Xaç Komitesi və ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə əsgərimizin meyiti qaytarıldı. Dünən yada ayrı-seçkilik və fərqli yanaşmalar var. Belə fərqli yanaşma olmasayıd, beynəlxalq təşkilatlar özlerinin qəbul etdiyi qərarlarına və beynəlxalq səviyyədə ölkələrin qoşuldugu konvensiyalara hörmətlə yanaşaraq, ermənilərdən onun icrasını tələb edərildər.

- Ermənistani bu cür qeyri-insani vəsitələrdən istifadə etməklə, nəzə nail olmaq fikrindədir?

- Ermənistani insanlığa yaraşmayan bələ vəsitielərdən istifadə edərək, özünü yaziq kimi göstərmək istəyir. Terrorçulardan ibarət olan Sarkisyan rejimi ölü meyitlərlə müharibə aparmağa öyrəşibdir. Biz bunu Xocalı soyqırımında və Azərbaycanın işğal altına düşmüş ərazilərində meyitlərin necə təhqir olunmasına görəmişük. Ermənilər Azərbaycan əsgərinin meyitindən də qor-



Müsahibimiz
millət vəkili
Azər Badamovdur

xurlar. Həm də əsgərimizin meyitini saxlamaqla, beynəlxalq ictimaiyyətə demek istəyirlər ki, bizdə günah yoxdur, təxribatları Azərbaycan tərəfi törədir. Ermənilər bilmirlər ki, Azərbaycan tərəfi təxribat törətsə İrəvana gedib çıxacaq. Düşünürəm ki, vəziyyət belə davam edərsə, o güne de çox qalmayıbdır. Amma biz ermənidən fərqli olaraq əger aparan tapılsa erməni cəsədlərini qaytaracaq.

- ATƏT-in Minsk Qrupu həmsədrleri münaqişə bölgəsinə gələcəklərini bayan etsələr də, azərbaycanlı şəhid məsəlesi ortaya çıxdıqdan sonra, deyəsən, bu məsələ bir qədər arxa plana keçirilib. Burda konkret səbəb axtarmaq mümkünürmü?

- Burda konkret bir səbəb var. O da ATƏT-in Minsk Qrupunun münaqişələri hələ etmək iqtidarından olan qrup olmamasındır. Minsk Qrupu bir təşkilat olaraq, heç bir təsir gücünə malik deyil. Amma Minsk Qrupunun həmsədr ölkəleri ayrı-ayrılıqla məsələyə öz təsirini göstərə bilərlər. Çox təessüf ki, həmin ölkələr də münaqişəyə iki-li standartlarla yanaşan ölkələrdir və ona görə də illərdir, nə Dağılıq Qarabağ münaqişəsi həll olunmur, nə də ki, indi əsgərimizin cənəzəsini qaytarırlar. ATƏT-in Minsk Qrupunun həmsədrlerinin münaqişə bölgəsinə gəlməye üzləri yoxdur. Onlar yaxşı bilirlər ki, Azərbaycana gelən kimi əsgərimizin nəşinin qaytarılması ilə əlaqədar sorğu-suala tutulacaqlar. Ona görə də, səfərdən yayarıllar. Həmsədrlərə təxribatlar, əsgər ölümləri maraqlı deyil. Onlara maraqlı gəlib buraları gəzib havanı dəyişməkdir. Bu dəfə isə, çətin vəziyyətlə qarşılaşıblar.

GÜLYANƏ

ABŞ Senatı “Obamacare” isləhatlarının ləğvi prosesinə başlayıb

ABŞ Senatı Prezident Barak Obama'nın səhiyyə sahəsindəki isləhatlarını ləğv etmək istiqamətində ilk addımlar atıb. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, senatorlar səhiyyə sistemində “Obamacare” kimi tanınan “Affordable Care Act” qanununun ləğv olunması prosesini işə salacaq bütçə haqqında qətnamənin qəbul edilməsinə səs veriblər.

Qətnamə altı saat davam edən müzakirələrdən sonra “lehinə” 51 və “əleyhinə” 48 faiz səsle qəbul olundub. Bundan sonra profil komitələrində isləhatların ləğvi və yeni sistemə kecid üçün vacib qanun layihələrinin hazırlanması işlərinə başlanılacaq. ABŞ-in seçilmiş prezidenti, respublikaçı Donald Tramp “Obamacare” isləhatlarından imtina etmək və daha az xərc tələb edən effektiv səhiyyə sistemi hazırlamaq niyyətində olduğunu dəfələrlə bildirmişdi.



“2016-ci il Ermənistani üçün böhranlı il olub. Baxmaya-raq ki, ölkənin daxili və xarici mühitindəki uğursuzluqlar sürpriz deyil. 2017-ci ildə isə Ermənistani müstəqil ölkə kimi funksiyası zəifləməkdə davam edəcək, Rusiyanın təsiri artacaq, bu isə belə qənaəet gəlməyə əsas verir ki, Ermənistani iqtisadi və milli təhlükəsizlik baxımından, daha da asılı və ziyyətə düşəcək. Necə ki, 2013-cü ildə artıq öz xarici siyaset seçimində Avrasiya İttifaqına qoşularaq, hərbi-siyasi qərarların verilməsi baxımından Moskvaya preroqativ güzəştə getdi”.

SIA-nın xəbərini göre, bu fikirleri Ermənistani 1.in.am saytına Londonun “Jane's Intelligence” analitik mərkəzinin müdafiə və təhlükəsizlik məsələləri üzrə eksperti Lilit Gevorkyan 2017-ci ildə Ermənistani gözləyən hadisələri proqnozlaşdırarken deyib.

alinmaqla, azad seçki mühiti yaradılmalıdır.

Ermənistanın Avrasiya İttifaqındaki üzvlüyü məsələsinə də toxunan Gevorkyanın fikrincə, Ermənistan bu quruma üz olan digər ölkələr kimi yalnız kosmetik dəyişikliklərlə məşğuldur ki, bu da sosial narahatlıqlara gətirib-çixarır.

Ermənistanda isləhatların aparılacağı barədə verilən vədlər, nəticə etibarilə



Ermənistan “DQR” sərhədlərini hazırlı çərçivədə saxlamaq imkanını itirəcək

Erməni ekspert: “Ermənistan Avrasiya İttifaqına qoşularaq, hərbi-siyasi qərarların verilməsi baxımından Moskvaya preroqativ güzəştə getdi”

real müxalifət mətbuatına, müxalifət baxışlı şəxslərə qarşı nəzarəti daha da sərtləşdirəcək

Qarabağ münaqişəsi məcburi şəkildə başlayacaq

Ermənistani-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə gelinçə, o deyib ki, bölgədə hərbi əməliyyatların yenidən başlanması ehtimalı yüksəkdir və Moskva ilə Bakı siyasi məqsədləri baxımından, ümumi razılığa gələşələr, ictimaiyyət isə eldə edilməsi mümkün görünən razılaşmaya qarşı çıxış etsə, bu zaman Qarabağ münaqişəsi məcburi şəkil-də başlayacaq.

Lilit Gevorkyan deyib ki, münaqişə yenidən alovanarsa, Bakı hückum şansından istifadə edəcək ki, netice hesabı ilə hadisələr bu dəfə daha sürətli və qanlı sonluqlara getirib-çixara bilər. Lakin erməni eksperti burada Moskvanın həlledicisi rol oynadığını da deyib. Ekspert bildirib ki, belə olarsa, Ermənistani “DQR” sərhədləri hazırlı çərçivədə saxlamاق imkanını itirəcək.

Analitik mərkəzin eksperti əlavə edib ki, Qarabağ münaqişəsinin həlli məsələsində yeni baxış yaratmaq lazımdır. Bunun üçün isə strateji müttəfiq hesab edilən Rusiyaya qarşı müqavimət göstərilməli, iki ölkə arasında maraqların toqquşmaması da nəzərətindən istifadəsini davam etdirəcək”.

Lilit Gevorkyan Ermənistanda acliq və səfaletin baş aldığından da bu kimi amillərlə əsaslandırıb və rəqəmlərle toxunub. SİTAT: “Dünya Bankının kriteriyalarına əsasən, 2015-ci ildə Ermənistani əhəsişinin 76 faizi yoxsulluq həddində yaşayırı. Bu, mövcud sistem üçün çox təhlükeli bir haldır. Mühacirətlər müyyən həddə vəziyyəti yüksəldirə bilər. Lakin hazırlı iqtidar daha keşkin etirazların yaranmaması üçün öz ənənəvi riçaqlarından istifadəsini davam etdirəcək”.

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-də Füzuli rayonunun Aşağı Veyselli kəndi istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, monitoringi Azərbaycan tərefində şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksek Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi mayor Cavit Elyas keçiriblər. Ermənistan silahlı qüvvələri tərefində işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazilərində isə monitoringi şəxsi nümayəndənin səhra köməkçisi Piter Şvedberq və Yüksek Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri polkovnik Hans Lampalzer aparıblar.



“Human Rights Watch” adlı təşkilatın “hesabatları” ciddi qəbul edilmir

Bunu faktlar da sübuta yetirir

“Human Rights Watch” təşkilati növbəti dəfə Azərbaycanla bağlı qərəzə və böhtana söyklənən hesabat yayıb. Ümumiyyətə, Azərbaycanın dünya birliliyində reytinqinin getdikcə yüksəlməsi, siyasi arenada söz sahibinə əvrilməsi və bu kimi digər əhəmiyyətli amillərə söyklənən inkişaf trayektoriyasını genişləndirməsi bir sıra beynəlxalq qurumların, o cümlədən, “Human Rights Watch”ın zaman-zaman təşvişinə səbəb olub. Söz yox ki, bu qurumun fəaliyyət prinsipi, bilavasitə inkişaf etmek qətiyyətini ortaya qoyan ölkələrə qarşı istiqamətləniib və Azərbaycan bu sıralamada daim hədəfə götürülməkdədir. O da sərr deyil ki, “Human Rights Watch” kimi təşkilatların qərəzləri arxasında dayanan əsas tekanverici mənba Qərbədə fəaliyyət göstərən güclü və zəngin erməni lobbisidir. Məhz bu baxımdan, mayaları böhtən və qərədən, siyasi şantaj üsullarından yoğrulmuş bu tipli “insan hüquqlarının müdafiəsi” təşkilatları beynəlxalq ictimaiyyətə Azərbaycan əleyhine mənfi rəy yaratmağa cehd edirlər.

“Human Rights Watch” hər il, demək olar ki, eyni məzmunlu “hesabatlar” hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir

Çirkli pulsular, siyasi korrupsiya hesabına “hesabatlar” yayan belə ikiüzlü qurumlara artıq inanın da yoxdur. Çünkü onların hazırladıqları yalanla dolu hesabatlar, artıq bu qurumların iç üzünü və xəbis niyyətlərini çıxdan ortaya qoyub. Məsələn, üzə çıxan və ifşa olunan məqamlardan biri də budur ki “Human Rights Watch” hər il, demək olar ki, eyni məzmunlu “hesabatlar” hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir. Bu isə qurumun yalanlarını aşkar şəkildə üzə çıxarıb olur.

Diger tərəfdən, o da gizlin deyil ki, ayrı-ayrı qrupların və satqınların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan “Human Rights Watch” təşkilati daha çox Azərbaycanda “müxalifət” adı altında fəaliyyət göstərən radikal və dağıdıcı siyasi partiyaların əməyindən “faydalanan”. Ona görə də, “Human Rights Watch” təşkilati öz ciddiliyini itirib. Yeni qeyri-ciddi qurumlarla əlbir olan hər hansı bir təşkilatın ciddiliyindən səhbət gedə bilməz.

Sən demə, əfv “ədalətli” hal deyilmiş (?!)

Burada bir neçə məqama nəzər salaq. Məsələn, ölkə rəhbərliyinin humanist addimlarına kölgə salmağa cehd edən “Human Rights Watch” iddia edir ki, Azərbaycanda hər il reallaşdırılan əfv fərmanları (burada müxtəlif cinayətlər törlərmiş, vəzifə səlahiyyətlərinə aid olmayan qanunsuzluqlara yol vermiş jurnalistlər nəzərdə tutulub) sən demə, “ədalətli” hal deyilmiş (?!-R.N.) Maraqlıdır, əgər həqiqətən də, belədirse, bu zaman nəyə görə həmin təşkilat Qərbədə müxtəlif xüsusi xidmet orqanları tərəfindən təqib olunan jurnalistlərin hüquqlarının müdafiəsinə qalxmır? Əgər bu qurum bu qədər ədalətsevərdisa, fəaliyyət göstərdiyi məkandan minlərlə km aralıdakı hadisələri deyil, Qərbədə - burnunun ucunda yaşanan qeyri-insani davranışılara, anti-demokratik meyillərə hesabat hazırlayardı.

Əli Kərimli, Arif Hacılı və s. tipli şəxsi mənfəət güdənlər toplumu bu sualın cavabını verə bilmir

Vaxtilə hebsdə olmuş bir çox jurnalist azadlığa çıxdıqdan sonra yenidən fəaliyyətə başlayaraq, rahat şəkildə peşələrini icra edirlər. “Human Rights Watch” isə iddia edir ki, onlar peşə fəaliyyətlərini bərpa etməkdə çətinlik çə-

səsinə çevrilmiş Əli Kərimli, Arif Hacılı və s. tipli şəxsi mənfəət güdənlər toplumu bu sualın cavabını verə bilmir.

Radikal dini terrorçuları, məişət cinayətləri törədən “müxalifətçiləri” daha kimləri və kimləri ortaya ataraq, onların adlarını “siyasi məhbəbus” qoyan bu qərəzli və siyasi həyəsizliq tərənnümçüsü bəlkə də özü də öz “hesabatına” inanır

Daha bir qeyri-real və gülünc iddia ilə tanış olaq. “Human Rights Watch” iddia edir ki, guya “basqı” və “təzyiqələr” səbəbindən həbsxanadan azad edilmiş hüquqsunas İntiqam Əliyev, jurnalistlər Rauf Mirqədirov və Xədicə İsmayıllı heç bir xaricə ölkəyə səfər edə bilmirlər (??!). Onda daha bir sual yaranır ki, İntiqam Əliyev və Xədicə İsmayıllı həbsdən azadlığa çıxdıqdan sonra “yeke-yeke” bəyanatlar verərək, xaricə getməyəcəklərini, “sona qədər ölkədə qalib mübarizə aparacaqlarını” iddia edirdilərse, indi

nədən öz sözlerinin üzərində də yanmağa cü-rət etməyərək, xaricə qaćmağa çalışırlar? Çünkü belli olduğu kimi, həm Xədicə İsmayıllı, həm İntiqam Əliyev, həm də Rauf Mirqədirov sosial mediadada kifayər qədər aktivdirler və zaman-zaman onlar ölkədə fəaliyyət göstərən medialarda çıxışlar edirlər. Onlara bu məsələdə heç bir sədd və baryer qoyulmur. Demək, onlar, sadəcə, xaricə mühacirət etmək üçün uzun illər anti-Azərbaycan fəaliyyəti göstərərək, sonradan erməni lobbisinin pulparaları vasitəsilə yene də Qərbədəki ermənilərin qucaqlarında oturmaq arzusu ilə alış-bayırlar. Adını da qoyurlar ki, “hakimiyət bize ölkədən çıxmağa icazə vermir”. Buna isə ən alçaq şantaj və rəzil siyasi qaraçılıq əsası deyilir.

Ümumiyyətlə, “Human Rights Watch”ın Azərbaycanla bağlı hesabatı heç nəyi dəyişməyib və həmin çirkin ənənə davam edir. Radikal dini terrorçuları, məişət cinayətləri törədən “müxalifətçiləri”, daha kimləri və kimləri ortaya ataraq, onların adlarını “siyasi məhbəbus” qoyan bu qərəzli və siyasi həyəsizliq tərənnümçüsü bəlkə də özü də öz “hesabatına” inanır. Lakin inansa da, inanmasa da, fakt budur ki, “Human Rights Watch” adlı təşkilat ciddi qəbul edilmir və bu təşkilatın Azərbaycanla bağlı verdiyi qərarların da heç bir əhəmiyyəti olmayıb, yoxdur və olmayacaq da...



Milli kimliyini itirmiş adam

SAMİR

Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tukanov haqqında azdan-çıxdan eşitməni. Milli kimliyi fonunda milli “pasport”unu da itirmiş bu “komunistsa-yığı türk düşməni”nin açıqlamaları həmişə böyük etirazlara, səs-küyə səbəb olub. SSRİ tarixin arxivinə dombalaq aşandan sonra bu adamın yuxuları ərəşə çəkilib, özünə yurd-yuva tapa bilmir.

Məgər imperya daim mövcud olmalı idimi? Gülündür, absurdur! Bu adam yaxşı tanımağınız üçün mətbuta verdiyi açıqlamanın bir hissəsi ile sizləri tanış edirəm. Deyir: “20 yanvarda olanlar kommunist partiyasının əleyhinə qalxmışdı. Yeni bizim əleyhimizə”. M.Tukanov ya qanır, ya da qanraq istəmir ki, kommunist ideologiyası 71 il bu milleti əsarətdə saxlayıb, genofundumuzu dağıdırıb, adət-ənənələrimizi, abidələrimizi mehv edib, soykökümüze baltalar çalıb. 20 yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımız isə bu ideologiyani darmadağın etdilər, tökülmüş qanlar hesabına müstəqilliyimizi eldə etdik. Başa düşürəm ki, Musa 25 ildir bu müstəqilliyi həzm edə bilmir, daim öz çıxışları ilə ermənilərə, ruslara haqq qazandırır, işgal olunmuş torpaqlarımızla bağlı səsəm iddialar səsləndirir.

Yadimdadır ki, Beynəlxalq Mətbuat Mərkəzində M.Tukanovun da iştirak etdiyi bir tedbir keçirilirdi. Bütün iştirakçılar yerində oturur, ancaq onu tapa bilmirdilər. O, palto və papagını itirmişdi. Qəzetləri bezevən “Musa Tukanov papagını itirib” manşeti təsadüfi deyildi. Ən biabırçı hal isə M.Tukanovun itmiş papagını qarderobda deyil, tualetdə axtarması idi. Hər halda, “kişi” neyi harada axtarmağın yollarını daha yaxşı bilir. Vaxt var idi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu adamı axtarırdı. Özünə söz vermişdi ki, Musanı harda görse, yərə yixib ağızına-ağızına döşəyəcək. Açığı, Musa da qorxsusundan bir müddət çölə-bayırca çıxmadi. İndi vay halına Musanın! Hafiz müəllim bu dəfə onu yüz faiz tapacaq. Eşitdiyime görə, arṭiq Musanın fikirlərinə reaksiya da verib. Deyib ki, M.Tukanovun dedikleri ailəsinin də başını yere soxur, onunla eyni evdə necə nəfəs ala bilirlər? Sitat: “Elza Seyidcahanın pişiyinin toyundan iştirak etmək Musa ilə eyni partiyada təmsil olunmaqdan yaxşıdır...”.

Bu da “ədalət”, “demokratiya” gəldi növbəti dəfə bizi tapdı. Deməli, iki Azərbaycan esgəri erməni girovluğundadır, bir şəhidimizin neşini hələ qaytarırmıllar. Ancaq dünya susur, diliyi elə bir yerinə qoyub ki... Baxın, bu tərəfdən isə Əli Kərimlinin texriablı qrupunun üzvlərindən olan Mehman Hüseynovun guya burnu qanayıb. “Human Rights Watch” təşkilatından tutmuş “Freedom House” qədər hamısı tumanlarını başlarına keçiriblər. Görün, eşirlikdə olan, öldürülen vətəndaşlarımızla bağlı səslerini çıxarmırlar, ən yüksək tribunalardan haqq səsimizi çağırısaq da cırqıqlarını çıxarmırlar. Ancaq dünən uşaqlarının, əlaltılarının xətirlərinə kimse dəyəndə, dalbadal bəyanatlar verirler.

Bu arada deyim ki, Vahid Naxışın da dili açılıb. ANS işləyənde, Azərbaycan hakimiyyətinə yarınmaq üçün bütün günü elində hədiyyə, gülçükək gəzen bə adam indi Mehmanın iqtidara qarşı səsləndirdiyi fikirlərə şərək olub dəstək verir. Axır ki, ANS əsl simasını tapdı. Vahid və Mirşahin kimilər balANS-ı həmişə belə pozublar. Ona görə də indi ANS-in loqosu altında öz adlarını gizlədib, xəber saytı açıb işlədirlər.

Rövşən NURƏDDİNOĞLU

HUMAN
RIGHTS
WATCH

Beynəlxalq Amnistiya Təşkilatı və İnsan hüquqlarının müdafiəsi

Bütün təzyiqlərə baxmayaraq, 1961-ci ildə yaradılmış Beynəlxalq Amnistiya Təşkilatı, ilk dəfə olaraq, dünya üzrə həyata keçirdiyi kampaniya dan sonra baş verən hüquq pozuntuları ilə əlaqədar məlumat bazası yaratdı və 61 rejim tərəfindən tətbiq olunan işgəncərlərə bağlı hesabatlar dərc etdi. Dünyada qeyri-hökumət təşkilatları tərəfindən insan hüquqlarının müdafiəsi uğrunda hərəkat genişləndikcə, BMT və digər beynəlxalq təşkilatların himayəsi altında insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasına yönələn yeni-yeni konvensiyalar, bəyannamələr qəbul olunmağa, habelə, bu sənədlərdə eks olunmuş hüquqların təmin olunmasına yönələn nəzarət mexanizmləri formalaşmağa başladı. Yuxarıda adı çəkilən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və ona əlavə olunan qeyri-məcburi protokol, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncərlərə və digər qeyri-İnsani və ya İnsan ləyaqətinə alçaldan davranış və cəza növləri əleyhinə Konvensiya, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya, İraqçılık əleyhinə Konvensiya və s. bu qəbildən olan sənədlərdir.

"İnsan hüquqları: Bəşər rifahının təmeli" əsərində göstərilir: "Dünya üzrə insan hüquq və azadlıqlarının bərqərar olunması istiqamətində başlanmış ictimai hərəkat bəzən nəhəng dalğaya چəvrilərək ciddi nəticələrə getirib çıxarırdı. Amerika Birləşmiş Ştatlarında Marten Lüter King hərəkatını buna misal göstərmek olar. Qara dərili Amerikanların hüquqları uğrunda Marten Lüter Kingin rəhbərliyi altında başlanmış mübarizə sonda onlara münasibətdə mövcud olan ayrı-seçkiliyin aradan qaldırılmasına gətirib çıxardı. Nelson Mandelanın aparteid əleyhinə apardığı mübarizə sonda Cənubi Afrika Respublikasında aparteid rejime son qoydu və s. Beləliklə, ister böyük əhali kütłəleri, xalqlarını hüquqları uğrunda mübarizə, isterse də kiçik qrupların, ayrı-ayrı fərdlərin hüquqları uğrunda mübarizədə ictimai hərəkatların, kampanyaların rolü danılmazdır.

Yetmişinci illərin ortalarında dünyada insan hüquqlarının təmin olunması istiqamətində ictimai hərəkatın günbəgün genişləndiyi bir dövrdə 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi toplandı və həmin müşavirədə avqust ayının 1-de Helsinkidə 35 dövlətin iştirakı ilə 1972-ci ilin noyabrında başlanmış prosesin nəticəsi olaraq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adı altında təşkil olunmuş bu forumun əsas məqsədi Şərqlə Qərb arasında müxtəlif danışqların və dialoqların həyata keçirilməsini təmin etməklə Avropada təhlükəsizliyin, əməkdaşlığın və insan hüquqlarının bərqərar olunmasına zəmin yaratmaq idi".

Postsovet ölkələrinin əksəriyyətində hakimiyət orqanlarından asılı olmayan və onun təsiri altında olmayan qeyri-hökumət təşkilatlarının yaranma və

formalaşma dövrü Sovet İttifaqının süqutu ve müttəfiq respublikaların beynəlxalq hüququn subyektinə çevrilmesindən sonra baş vermişdir. Buna qədər qeyri-formal təşkilatlar, qruplar, insanlar ictimai hüquq-müdafiə fəaliyyəti ilə məşğul olurdu. Bunu belə, bu tip təşkilatlar, qruplar və insanlar özləri rejim tərəfindən hər cür təqiblərə, həbslərə, fiziki və psixoloji təzyiqlərə məruz qalırdı.

Kampanyaların təşkili ictimai müdafiənin təşkilində kampanyaların keçirilməsi olduqca effektiv bir vasitədir. Azərbaycan hüquq müdafiəçilərinin son dövrlərdə başlayaraq istifadə etdikləri bu metodу xarici ölkə və beynəlxalq qeyri-hökumət təşkilatları artıq çoxdan sınaqdan çıxarmışlar. Bizi lər Beynəlxalq Amnistiya Təşkilatının ister ayrı-ayrı ölkələrdə, isterse də ümumdünya miqyasında keçiridiyi kampanyalar məlumdur və bir çox hallarda Azərbaycanın hüquq müdafiəçiləri özləri bu kampanyaların iştirakçıları olurlar. İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin qəbul olunmasının 50 illiyinə hazırlıq getdiyi dövrdə Beynəlxalq Amnistiya Kütłəvi surətde petitsiyalar toplanması kampanyasını həyata keçirmişdir. Ayri-ayri "vicdan məbusları"nın azadlığa buraxılması uğrunda keçirilən kampanyaları buna misal göstərmək olar. Bəzən belə kampanyalar ayrı-ayrı fəndlərin və ya qrupların deyil, bütöv xalqların hüquqlarının bərpə olunması uğrunda həyata keçirilir. Buna misal olaraq Polşanın Helsinki Komitəsinin və Helsinki Fondunun Tibet xalqının hüquqlarının müdafiəsi uğrunda keçirdikləri ardıcıl kampanyaları misal göstərmək olar. Yunayted Təşkilatının rasizm əleyhinə təşkil etdiyi ümumdünya kampanyasında 1500-dən çox qeyri-hökumət təşkilatı iştirak edir. Belə misalları istenilən qədər göstərmək olar.

İnsan Hüquqları üzrə Monitoringin ümumi məqsədi insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasıdır. Odur ki, monitoring həm problemin miqyası haqqında tam təsəvvür əldə etmək və həm də problemin həlli ilə bağlı müsbət və mənfi dəyişiklikləri izləmek baxımından qeyri-hökumət təşkilatları üçün zəruri vasitələrden biridir. Məşhur hüquq müdafiəçisi Marek Novitskiyə görə insan hüquqlarının müdafiəsi üzrə monitoringin obyektləri aşağıdakılardır:

1. Hər hansı bir konkret hüququn, məsələn, bu və ya digər ölkədə söz və ya birləşmək hüququnun monitoringi;
2. Her hansı regionda, müəssisədə, yaxud ölkədə yaşayan spesifik qrupun (məsələn, məbusların, milli azlıqların, əsgərlərin və s.) hüquqlarının monitoringi;
3. Dağınaq və ya kompakt olmayan qrupların (məsələn, əllilər, migrantlar və s.) monitoringi;
4. Spesifik hallar üzrə hüquq pozuntularının monitoringi.

İctimai müdafiənin təşkilində lobbiçilik fəaliyyəti. İctimai müdafiənin təşkilində qeyri-hökumət təşkilatlarının, müdafiə komitelerinin və ayrı-ayrı qrupların lobbiçilik fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır. Buradaca qeyd etmək zəruridir ki, hüquq müdafiəçiləri hər hansı bir şəxsin, yaxud qrupun müdafiəsini təşkil edərkən həyata keçirdikləri fəaliyyətin hənsi formada olmasının fərqliə vərmirlər və bu baxımdan da, lobbiçilik fəaliyyəti, ilk baxışdan ola bilsin ki, o qədər də nəzərə çarpır.

İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar hüquqları pozulan şəxslərin və qrupların hüquqlarının bərpası uğrunda birbaşa mübarizə aparırlar. Onlar hüquqları pozulanlar haqqında, həmçinin, ölkədə bu və ya digər hüquqların pozulmasına dair ümumi hesabatlar ha-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

müdafiə imkanlarını misli görünməmiş şəkildə genişləndirmədir. Hazırda bir çox xarici ölkə və beynəlxalq qeyri-hökumət təşkilatları müdafiə etdikləri şəxslerin internet şəbəkəsində müdafiəsinin təşkilinin bir çox üsullarından istifadə edirlər.

İctimai müdafiəni təşkil edərək ictimai rəyin formalasdırılması olduqca zəruridir. Odur ki, müdafiənin təşkilində kütłəvi-informasiya vasitələrinin rolü əvəzsizdir. Beləliklə, qeyri-hökumət təşkilatları subyektlərin hüquqlarını müdafiə edərkən, onun kütłəvi-informasiya vasitələrile qarşılıqlı əməkdaşlığı alınır ki, bu da birinciyyət müdafiəni dəha effektiv qurmağa böyük yardım etmiş olur.

Bununla belə, hüquqları pozulmuş şəxslər haqqında müxtəlif beynəlxalq təşkilatlara ötürülmələ məlumatlar bir çox hallarda ləkənələrənən təşkilatlarla bir çox hallarda daha dolğun məlumatlar lazımdır. Hər hansı şəxş haqqında, yaxud onun pozulmuş hüquqları haqqında beynəlxalq təşkilatlara müraciət ləğv etmələrənən geridə qalır ki, bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var.

İctimai müdafiənin təşkili və həyata keçirilməsi özüyündə bir yerdə dayanmayan dinamik bir prosesdir və daim təkmilləşir. Kommunikasiya imkanlarının genişləndirilməsi, regional və beynəlxalq səviyyədə müxtəlif şəbəkələrin yaranması hüquq müdafiəçiləri üçün yeni-yeni imkanlar açır. Belə imkanlardan biri də internetdir. Internet, elektron poçt vasitələrinin imkanları ictimai

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Qadınların 70-85 faizi uşağı sol tərəfdə tutur

Tədqiqatlar göstərib ki, qadınların 70-85 faizi uşağı sol tərəfdə tutur. Lakin tədqiqatçılar bunun səbəbini indiyədik bilməyiblər. Sankt-Peterburq Dövlət Universitetinin mütexəssisləri aşkar ediblər ki, bu, ana ilə uşaq arasında qarşılıqlı elaqəyə müsbət təsir göstərir. Habelə heyvanların çoxu bu cür edir. "The Daily Mail" qəzeti xəbər verir ki, alimlər 10 heyvan növü, o cümlədən morj və kenquru üzərində müşahidə aparıblar. Məlum olub ki, onların hamısı balasının sol tərəfdə olmasına üstünlük verir. Tədqiqatçıların fikrincə, bu cür vəziyyət körpənin davranışını və reaksiyasını, məsələn, gülüşü və göz yaşı haqqında informasiyanın beynin emosiyani idare edən sağ yarımküresine ötürülməsinə kömək edir. Bunun nəticəsində ana ilə uşaq arasında six elaqə yaranır. Beynin sağ yarımküresi bədənin sol tərəfindəki əzələlərə nəzarət edir və əksinə. Məlum olduğu kimi, yarımkürelər müxtəlif fəaliyyət növlərini idarə edir. Məsələn, sol yarımkürə, bir qayda olaraq, nitq, eşidilən informasiyanın emalı, sağ yarımkürə isə tanım, məkanda istiqamət götürmə, musiqi duyumu və vizual informasiyanın işlənməsi ilə six elaqədardır. Buna görə də uşağı qulluq edilməsi prosesində sağ yarımkürə daha vacib rol oynayır.

Stress ürək-damar xəstəlikləri və insult riskini artırır

Beynin amiqdala adlanan hissəsinin yüksək aktivliyi stressə səbəb olur. Bu da insanlarda ürək xəstəlikləri və insult riskini artırır. AZERTAC sciencedaily.com saytına istinadla xəbər verir ki, Harvard Tibb Məktəbinin alimləri bu iddianı araşdırmaq üçün 293 xəstənin üzərində tədqiqat aparıb. Tədqiqatçılar xəstələrin beynin, sümük iliyi, dalaq aktivliyini və arteriyalarının iltihabını qeyd etmək üçün onlar üzərində birləşdirilmiş PET müayinəsi və kompüter tomografiyası həyata keçirib. Xəstələrdə ürək-damar xəstəliklərinin inkişafını müəyyən etmək üçün onlar 3 ildən artıq izlənilib. Nəticədə 22 xəstədə infarkt, angina, ürək çatışmazlığı, insult və periferik arterial xəstəliklərinə rast gəlinib. Belə ki, yüksək amiqdala aktivliyi olanlarda ürək-damar xəstəlikləri riski az aktiv olan insanlara nisbətən çox olub. Alımlar amiqdadaladakı yüksək aktivliyin sümük iliyinin fəaliyyəti və arteriyaların iltihabı ilə bağlı olduğunu və bunun ürək-damar xəstəlikləri riskini artırduğunu müəyyən ediblər.

Alımlar insan ömrünü uzadan ölüm testi yaradıblar

Amerikalı ve isveçləli alımlar ürək-damar xəstəliklərinin eziyyət çəken insanların ömrünü müəyyənleşdirir. Məməyə qadir olan ölüm testi işləyib hazırlanıblar. AZERTAC runews24 saytına istinadən xəbər verir ki, ölüm testi qanda trimetilaminoksid (TMAO) molekullarının səviyyəsini təhlil edir. TMAO molekulları insan orqanizmi və saqlamlığı üçün təhlükə töredir, müxtəlif ciddi xəstəliklərin inkişafına səbəb olur. Xüsusile ət, süd məhsulları və yumurtadan istifadə nəticəsində molekullar damarlarda tromb riskini artırır və qan dövranının pozulmasına gətirib çıxarır. Alımlar yeddiillik tədqiqatlar nəticəsində aydınlaşdırıblar ki, molekulların qanda yüksək olması insanlarda çox vaxt infarkt və insultla nəticələnir. Ekspertlər hesab edirlər ki, insanlar test vasitəsilə ölümlərinin səbəbini və tərəxini müəyyənleşdirərək ömürlərini uzada bilərlər. Bu, onun hesabına baş verecək ki, onlar öz sağlamlıqlarına daha çox diqqət ayırmalı olacaqlar. Belə ki, insanlar test müayinəsindən sonra qanda TMAO molekullarının səviyyəsini aşağı salacaq preparatlardan istifadə edəcəklər.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimi ixtisası üzrə III kurs tələbəsi Yusubova Gülyanaq Tofiq qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Dövlət Avtomobil Nəqliyyat Xidmetinin Regional şöbəsinin məsləhətçisi III dərəcəli Dövlət Qulluqçusu Şamilov Murad Tarverdi oğlu məxsus 01-006 sayılı döş nişanı itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müavinləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.
Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sahifə

13 yanvar

"Barselona"nın sonuncu oyunu Messi, Suárez və Neymar üçün əlamətdar olub



Yanварın 11-də İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsində "Barselona" komandası "Atletik Bilbao"nu 3:1 hesabi ilə məğlub edib. AZERTAC xəbər verir ki, oyun "Barselona"nın hücum xəttindəki "qızıl üçlüyü" - Lionel Messinin, Luis Suáresin və Neymarın gözəl oyunları və qolları ilə yadda qalıb. Bu qollar hər üç futbolçu üçün əlamətdar olub.

İlk oyunda 1:2 hesabi ilə məğlub olan kataloniyalılar qarşılaşmanın 35-ci dəqiqəsində hesabi açıblar. Rəqib qapısına yol tapan Luis Suárez bununla da komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı futbolçu bu göstəriciyə 120-ci matçda nail olub.

Son 11 oyunda qol vura bilməyən Neymar görüşün 48-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yeriñ yetirərək ikinci topu rəqib qapısından keçirib. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl üçüncü görüşdə də cərimə zərbəsindən toru silkəleyib. Bununla da argentinli cərimə zərbələrindən vurdugu qolların sayını 26-ya çatdıraraq, "Barselona"nın sabiq üzvü, hollandiyalı Ronald Kumanın göstəricisini təkrarlayıb. Messi cərimə zərbəsindən daha bir qol vurarsa, klub tarixində bu rekordu yenileyəcək. Oyunda qonaqların heyətində 51-ci dəqiqədə Enrik Saborit fərqlənib.

"Azərreyl" "Fənərbağça"ya uduzdu

Yanварın 11-de Bakının qadınlarından ibarət "Azərreyl" voleybol komandası Çempionlar Liqası yarışanın qrup mərhələsində ikinci oyununu keçirib. AZERTAC xəbər verir ki, Bakı təmsilçisi İstanbulda Burhan Felek Voleybol Salonunda yerli "Fənərbağça" komandasının qonağı olub. Bolqarıstanlı baş hakim İvaylo İvanovun idarə etdiyi oyunda "Fənərbağça" 3:0 hesabi ilə qalib gelib. Baş məşqçi Famil Ağayevin yetirmələri növbəti oyununu fevralın 9-da doğma meydanda Fransanın "Saint-Rafael" komandasına qarşı keçirəcəklər. Bakı təmsilçisi Çempionlar Liqasının "C" qrupunda ilk oyununu Azərbaycan Voleybol Mərkəzində Polşanın "Dabrova Qornitsa" komandasına qarşı keçirib və 3:1 hesabi ilə qalib gelib.

"Neftçi" Özbəkistan klubu ilə bacarmadı

Bakının "Neftçi" futbol klubu Antalya təlim-məşq toplantısi çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamız Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. "Bellis Deluxe" otelinin meydançasında keçirilən görüşdə "Neftçi" komandası 0:1 hesabi ilə məğlub olub. Çoxşayı hücumları boş vermiş komandamız 82-ci dəqiqədə qapısında qol görüb. Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununda yerli "Sivasspor" komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılmışdı.

Lizarazyu, Salihamidcic və Elber "Bavariya"nın səfirləri olacaqlar



Münxen klubundan forma geyinən məşhurlar - Biksant Lizarazyu, Hasan Salihamidcic və Covan Elber "Bavariya"nın səfirləri qismində fəaliyyət göstərəcəklər. Məsələyə münasibət açıqlayan Münxen təmsilçisinin marketing məsələləri üzrə mütəxəssisi Andreas Yung bildirib ki, dünya şöhrəti futbolcular beynəlxalq aləmdə klubun maraqları çərçivəsində xidmət göstərəcəklər.

Anita Vlodarçık Polşanın ən yaxşı idmançısidir



Disk tullayan Anita Vlodarçık "Przeglad Sportowy" qəzetinin və Polşa TV-nin ənənəvi reytinginə əsasən, ötən il bu ölkənin ən yaxşı idmançısı elan edilib. Polşanın populyar "Przeglad Sportowy" idman nəşrinin oxucularının və TVP tamaşaçılارının çoxu Anita Vlodarçığın naməddəliyinə səs verib. İkinci yeri Polşa yığmasının kapitanı və Münxenin "Bavariya" klubunun forvardı Robert Lewandowski, üçüncü yeri Rio-de-Janeiro Olimpiyadalarının gümüş mükafatçısı, disk tullayan Pyotr Malaxovski tutublar. Gürz tullayan Anita Vlodarçık 1985-ci ildə anadan olub. O, 2016-ci ilin Olimpiya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya çempionu və ikiqat Avropa çempionudur. O, bu yaxınlarda Polşa Mətbəuatı Agentliyinin (PAP) keçirdiyi ənənəvi dünya sorğusunda doqquzuncu yeri tutub.